

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkcə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Acerola Chewable Tablets With Vitamin C	Tablet	1	Acerola fruit powder (Malpighia glabra) - 420 mg (source of vitamin C)	Sucrose (sugar), Fructose, Cotton seed oil hydrogenated, Corn starch, Calcium stearate, Silicon dioxide, Water, Black currant powder, Exotic fruit flavor, Sour cherry powder, Rose hip peel dry extract, Pepper extract	DR.Dünner AG	İsveçrə	23.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Acerola Chewable Tablets With Vitamin C (tablet № 60) adlı məhsul C vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Actigraf	Yara sağaldıcı dəst	-	3.6ml calcium gluconate 10% (Calcium gluconate-98.5-100%); Alcohol Prep Pad (70% Isopropyl Alcohol); ACD-A 10ml (2.13% free citrate ion); Coagulation mold (Kaolin Powder 28mg)☐	Ayrı qeyd edilməyib	RedDress Ltd.	İsrail	04.02.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Actigraf, yara sağaldıcı dəst" adlı məhsul tibb işçisinin nəzarəti altında ayaq yaraları, təzyiqlə yaranan, şəkərli diabet yaraları, mexaniki və ya cərrahi təmizlənmiş yaraları şəklinə sathı çıxan dəri yaralarında istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Activline Vitamin C	Fışıldayan tablet	1	Vitamin C - 240 mg	Citric acid, Sodium hydrogen carbonate, Inulin, Flavouring, Starch, Sweetener sodium cyclamate, Sweetener sodium saccharin, Colour E110, Colour E122, Colour E132	Dr. B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	11.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Activline Vitamin C (fışıldayan tablet, №20) adlı məhsul C vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik istehlakın yuxarı yol verilən həddini aşır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Agliocrat®	Kapsul	2 x 30	Hawthorn fruit extract (Crataegus) - 55.125 mg (50 mg), Garlic extract (Allium sativum) (Allin - 2 mg) -139.997 mg, Olive oil - 205 mg, Thiamine nitrate - 1.825 mg (1.1 mg)	Soy oil partially hydrogenated, Soy lecithin, Besswax, Gelatin, Glycerol, Sorbitol, Water, Iron oxide red, Iron oxide black	DR.Dünner AG	İsveçrə	18.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Agliocrat® (kapsul, №60) adlı məhsul immün və ürək-damar sisteminin funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. ☐ Qeyd:Rayda göstərilən tərkibdəki ingredientlərin məhsula daxilolma miqdarları, mötərizədə isə qida dəyərləri göstərilmişdir (istehsalçının tərkibinə aid əsaslarına əsasən)
Aksomed	Kapsul	2 x 10	Cytidine - 5 - monophosphate disodium salt - 100 mg, Uridine - 5 - monophosphate disodium salt - 100 mg, Vitamin B6 - 3 mg, Vitamin B12 (Cyanocobalamin) - 2.5 mcg	Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide, Gelatine, Iron oxide, Titanium dioxide	Fortex Nutraceuticals Ltd	Bolqarıstan	01.02.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aksomed (kapsul № 20) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşır və tərkibi ilə istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Alban ((Flaster Bant (Yakı))	plastr	1	Capsicum (Capsicum Oleoresin is a natural extract obtained from "Capsicum Annum") - 5.6mg	Ayrı qeyd edilməyib	Ağaoğlu Sağlık Ürünleri Tekstil San. ve Tic. Ltd. Şti.	Türkiyə	21.02.2022	Mənfi	Ekspertizaya təqdim olunmuş "Alban ((Flaster Bant (Yakı)), plastr" adlı məhsul öz tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində capsicin ingredientini tibbi vasitələrə dair Dünya standartlarının tələblərinə əsasən (Manual on borderline and classification in the community regulatory framework for medical devices version 1.22 (05-2019)) bərdəfəlik terapevtik təsiri əsasən malik olduğundan tibbi vasitə sinfinə daxil edilə bilməz.
Alpeforeks D3	Daxilə qəbul üçün damcı	15 ml	Vitamin D3 - 50 000 IU	Olive oil, Butylated hydroxyanisole (BHA)	DSZ Doğal Sağlık Gıda ve Kozmetik Ürünleri: qablaşdırılıb FITOLAB MMC (Azərbaycan Respublikası)	Türkiyə	10.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Alpeforeks D3 (daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik istehlakın yuxarı yol verilən həddini aşır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Aqnetex Forte / Agnetex Forte	Kapsul	6 x 10	Vitex Agnus castus fruit dry extract - 150 mg, Camellia sinensis leaf dry extract - 100 mg, Indole-3-carbinol - 60 mg, Soya Isoflavones (from Glycine max dry extract) - 30 mg	Magnesium stearate (E470b), Silicon dioxide (E551), for capsule: gelatin, titanium dioxide (E 171), iron oxide (E 172)	Fortex Nutraceuticals Ltd	Bolqarıstan	15.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aqnetex Forte / Agnetex Forte (kapsul №60) adlı məhsul qadın sağlamlığını qorumaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə qaydalarına görə dərman vasitəsi deyildir.
Artichoke Apero	Daxilə qəbul üçün məhlul	500 ml	Artichoke leaves dried extract (Cynara scolymus L.) - 0.204 g, Fennel fruits dried extract (Foeniculum vulgare Mill.) - 0.066 g, Peppermint leaves dried extract (Mentha piperita L.) - 0.046 g	Water, Malt extract, Fructose, Glucose, Maltodextrin, Sodium benzoate, Citric acid, Mono- and diglycerides of fatty acids	DR.Dünner AG	İsveçrə	18.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Artichoke Apero (daxilə qəbul üçün məhlul, 500 ml) adlı məhsul qaraciyərin funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Artropem Plus	Tablet	3 x 10	Pure Eggshell Membrane (PEM) - 300 mg, Harpagophytum Procumbens (Devil's Claw) - 110 mg, Curcuma Longa (Turmeric) Extract - 50 mg, Undenaturated Type II Collagen - 40 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Crosslinked sodium carboxymethyl cellulose, Magnesium salts of fatty acids, Silicon dioxide	Vefa İlaç San. ve Tic. A.Ş	Türkiyə	15.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Artropem Plus (tablet № 30) (Seriya nömrəsi: 21040465; İstehsal tarixi: 01.05.2021; Son istifadə tarixi: 01.05.2024) adlı məhsul dayaq-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Artropem Plus	Tablet	3 x 10	Pure Eggshell Membrane (PEM) - 300 mg, Harpagophytum Procumbens (Devil's Claw) - 110 mg, Curcuma Longa (Turmeric) Extract - 50 mg, Undenaturated Type II Collagen - 40 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Crosslinked sodium carboxymethyl cellulose, Magnesium salts of fatty acids, Silicon dioxide	Vefa İlaç San. ve Tic. A.Ş	Türkiyə	15.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Artropem Plus (tablet № 30) (Seriya nömrəsi: 21100970; İstehsal tarixi: 01.10.2021; Son istifadə tarixi: 01.10.2024) adlı məhsul dayaq-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkcə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Artropem Plyus	Tablet	1	Pure Eggshell Membrane (PEM) - 300 mg, Harpagophytum Procumbens (Devil's Claw) - 110 mg, Curcuma Longa (Turmeric) Extract - 50 mg, Undenaturated Type II Collagen - 40 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Crosslinked sodium carboxymethyl cellulose, Magnesium salts of fatty acids, Silicon dioxide	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	07.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Artropem Plyus (tablet № 30) adlı məhsul dayaq-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Aseosink	Kapsul	3 x 10	Zinc sulfate - 62 mg (eq. to 25 mg Zinc), Sodium selenite - 152 mcg, Tocopherol acetate - 15 mg, Retinol acetate - 1 mg	Microcrystalline cellulose, Natural gelatin	Saşera-Med MMC	Rusiya	08.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aseosink (kapsul, № 30) adlı məhsul vitamin və mineralları əlavə mənəvi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Asglucan Plus / Asqlükan Plyus	Şərbət	150 ml	Ascorbic acid - 35 mg, Beta 1.3/1.6 Glucan - 25 mg, Vitamin B3 (Niacine) - 5 mg NE, Vitamin E - 4 mg α-TE, Zinc - 2,5 mg, Vitamin B5 (Pantothenic acid) - 2 mg, Manganese - 0,5 mg, Vitamin B2 (Riboflavin) - 0,45 mg, Vitamin B1 (Thiamine) - 0,4 mg, Vitamin B6 (Pyridoxine) - 0,25 mg, Vitamin A - 200 mcg RE, Folic acid - 150 mcg, Selenium - 22,5 mcg, Vitamin D3 - 200 IU/10 mcg, Vitamin B12 (Cyanocobalamin) - 0,75 mcg	Deionized water, Sugar, Glycerol, Polysorbate 80 (E 433), Citric acid monohydrate (E 330), Gum arabic (E 414), Xanthan gum (E 415), Orange and lemon flavor, Sodium hydroxide (E 524), Potassium sorbate (E 202), Sodium benzoate (E 211), Calcium acetate (E 263)	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	15.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Asglucan Plus/Asqlükan Plyus (şərbət, 150 ml) (Seriya: 19100647, istehsal tarixi: 01.10.2019, son istifadə tarixi: 01.10.2022) adlı məhsul immun sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Asglucan Plus / Asqlükan Plyus	Şərbət	150 ML	Ascorbic acid - 35 mg, Beta 1.3/1.6 Glucan - 25 mg, Vitamin B3 (Niacine) - 5 mg NE, Vitamin E - 4 mg α-TE, Zinc - 2,5 mg, Vitamin B5 (Pantothenic acid) - 2 mg, Manganese - 0,5 mg, Vitamin B2 (Riboflavin) - 0,45 mg, Vitamin B1 (Thiamine) - 0,4 mg, Vitamin B6 (Pyridoxine) - 0,25 mg, Vitamin A - 200 mcg RE, Folic acid - 150 mcg, Selenium - 22,5 mcg, Vitamin D3 - 200 IU/10 mcg, Vitamin B12 (Cyanocobalamin) - 0,75 mcg	Deionized water, Sugar, Glycerol, Polysorbate 80 (E 433), Citric acid monohydrate (E 330), Gum arabic (E 414), Xanthan gum (E 415), Orange and lemon flavor, Sodium hydroxide (E 524), Potassium sorbate (E 202), Sodium benzoate (E 211), Calcium acetate (E 263)	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	15.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Asglucan Plus/Asqlükan Plyus (şərbət, 150 ml) (Seriya: 21060615, istehsal tarixi: 01.06.2021, son istifadə tarixi: 01.06.2024) adlı məhsul immun sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Biazora	Kapsul	2 x 10	Lactobacillus plantarum - 0.5 x 10 ⁹ CFU/g, Lactobacillus rhamnosus - 0.5 x 10 ⁹ CFU/g, Bifidobacterium bifidum - 1 x 10 ⁹ CFU/g, Streptococcus thermophilus - 0.5 x 10 ⁹ CFU/g, Bifidobacterium breve - 0.5 x 10 ⁹ CFU/g, Lactobacillus acidophilus - 1 x 10 ⁹ CFU/g, Bifidobacterium infantis - 0.5 x 10 ⁹ CFU/g, Lactobacillus bulgaricus - 0.25 x 10 ⁹ CFU/g, Zinc sulphate monohydrate (Zinc - 5 mg) - 13.7 mg, Inulin - 150 mg	Magnesium stearate, Silicon dioxide, Microcrystalline cellulose, Hydroxypropyl methylcellulose	A PHARMA SAĞLIK ÜRÜNLERİ A.Ş	Türkiyə	23.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Biazora (kapsul, №20) adlı məhsul bağırsağ mikroflorasını tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
BioBran®	Tablet	2 x 25	MGN-3 Arabinosylian compound- 250 mg	Microcrystalline Cellulose, Cornstarch, Cocoa powder, Glycerine fatty Acid Ester, Dextrin, Tricalcium phosphate, Silicon dioxide.	Daiwa Pharmaceutical Co., Ltd.	Yaponiya	09.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BioBran® (tablet, № 50) adlı məhsul immun sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: 1)Yararlı müddət və əks göstəricilər rəyə uyğun olaraq göstərilir; □ □ 2)Ərizəçinin 17.02.2022 il tarixli müraciətinə əsasən tərkibdə texniki səhv olduğu üçün, tarix və nömrə dəyişdirilməmək şərti ilə, rəy dəyişdirilmişdir. □
Biospin	Tablet	1	Glucosamine sulfate - 500 mg, Chondroitine sulfate - 400 mg, Methylsulfonylmethane - 375 mg	Magnesium stearate, Microcrystalline cellulose, Sorbitol, Talc	Pharmanor İlaç Sanayi Ticaret Limited Şirkəti	Türkiyə	16.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Biospin (tablet № 30) adlı məhsul sümük və qığırdaq toxumasının funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Black Garlik / Qara Sənmsəq Ekstraktı	Tablet	1			Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	07.02.2022	Xitam verilən müraciətlər	"Asfarma Dərman Sənaye Ltd. Şti MMC" tərəfindən göndərilmiş 29.12.2021-ci il tarixli məktuba cavab olaraq bildirik ki, Türkiyənin "Vefa İlaç San. və Tic. A.Ş" şirkətinin istehsalı olan Black Garlik / Qara Sənmsəq Ekstraktı (tablet №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun xarici görünüşü üzərində qara örtüklü, uzunsov, qabarıq formalı tablet (NŞ əsasən dairəvi formalı olmalıdır) olaraq aşkar edilmişdir. Həmçinin, məhsulun tərkibində istifadə olunan Allium sativum bulbos dry extract komponentinin gündəlik böyüklər üçün nəzərdə tutulmuş dozası onun dərman vasitələri kimi istifadəsi hallarda bərdəfəlik terapevtik dozadan (100-200 mg) çoxdur (750 mg). Adı çəkilən məhsulun bir neçə dəfə müsbət rəy alınmasına baxmayaraq, son illərdə ekspert tərəfindən aparılan araşdırmalar nəticəsində sənmsəq bitkisinin ekstraktının terapevtik təsirləri nəzərə alınaraq həmin ingredient tərkibli məhsullar maksimum 300 mq dozada markəz tərəfindən müsbət rəy almışdır və gələcəkdə də həmin dozanın saxlanması nəzərdə tutulur. Bu səbəbdən təqdim edilən məhsulun BFMQƏ kimi rəy alınması mümkün deyil. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildirik ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur. □

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Bobolen D3	Daxilə qəbul üçün məhlul-damcı	20ml	Vitamin D3(Cholecalciferol) - 0,01 mg	MCT oil(medium chain triglicerydes) from palm grain	Maspex GMW Sp.z.o.o (Polski Lek S.A.)	Polşa	11.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bobolen D3 (daxilə qəbul üçün məhlul-damcı, 20 ml) adlı məhsul D3 vitaminin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır VƏ öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:Əks göstəricilər rəyə uyğun olaraq göstərilsin.
Bosvacal	Şərbət	150 ml	Calcium (as Calcium carbonate - 1250 mg) - 500 mg, Magnesium (as Magnesium sulfate monohydrate - 855 mg) - 150 mg, Zinc (as Zinc sulfate - 11 mg) - 4 mg, Vitamin D (as Cholecalciferol) - 400 IU	Deionized water, Fructose, Xanthan gum, Glycerol, Saccharin, Orange flavour, Sodium benzoate/E211	Pharmanor İlaç Sənayi Ticarət Limited Şirkəti	Türkiyə	31.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bosvacal (şərbət, 150 ml) adlı məhsul vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bredex D3	Daxilə qəbul üçün damcı	15 ml	Vitamin D3 - 50 000 IU	Olive oil, Butylated hydroxyanisole (BHA)	DSZ Doğal Sağlq Gıda və Kosmetik Ürənləri: qablaşdırılıb FITOLAB MMC (Azərbaycan Respublikası)	Türkiyə	10.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bredex D3 (daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Brocsevin Kids	Şərbət	150 ml	Honey - 1 g, Thyme (Thymus vulgaris L.) g.e - 0.32 ml, Marshmallow (Althaea officinalis L.) g.e. - 0.6 ml, Elderberry (Sambucus nigra L.) g.e. - 0.32 ml, Vitamin C (Ascorbic acid) - 35 mg	Water, Glycose syrup, Flavouring, Sodium benzoate, Potassium sorbate	Gricar Chemical S.R.L.	İtaliya	25.02.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Brocsevin Kids (şərbət, 150 ml)) adlı məhsul tənəffüs yolları fəalliyətini yaxşılaşdırmaq məqsədilə köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Broncho Kof Junior	Şərbət	100 ml	Plantago lanceolata leaf dry extract - 75 mg;Thymus serpyllum herb dry extract – 125 mg; Althaea officinalis root dry extract - 125 mg; Propolis extract - 150 mg.	Sugar syrup, Sodium benzoate, Purified water.	Fito Lab MMC	Azərbaycan	24.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Broncho Kof Junior(şərbət, 100 ml) adlı bəlgəm ifrazını asanlaşdırmaq məqsədilə qidani biologiya fəal maddələrlə zənginləşdirilmiş üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bronxas	Şərbət	120 ml	Plantago major leaf soft extract – 1 ml, Malva sylvestris flower and leaf soft extract – 1 ml, Thymus vulgaris herb soft extract – 0,5 ml, Origanum vulgare herb soft extract – 0,5 ml, Mentha piperita leaf liquid extract – 0,5 ml	Sucrose, Sodium benzoate, Raspberry soft juice, Citric acid, Glycerol, Potassium sorbate, Xanthan gum, Purified water□	"Bəyaz Flora" MMC	Azərbaycan	31.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bronxas (şərbət, 120 ml) adlı məhsul bəlgəm ifrazını asanlaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
CalciBest baby	Şərbət	150 ml	Calcium carbonate - 400 mg, Zinc (as Zinc sulfate) - 2 mg, Vitamin D (as Cholecalciferol) - 400 IU	Fructose, Xanthan gum, Glycerol, Saccharin, Orange flavor, Sodium benzoate, Deionized water	Pharmanor İlaç Sənayi Ticarət Limited Şirkəti	Türkiyə	04.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən CalciBest baby (şərbət, 150 ml) adlı məhsul kalsium, sink minerallarının və D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Cardinol	Tablet	2 x 15	L-Carnitine - 500 mg, Coenzyme Q10 – 60 mg, Red Yeast Rice Extract - 65 mg, Policosanol – 3.5 mg, Grape seed extract - 30 mg, Quercetin - 50 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Magnesium stearate, Silicon dioxide	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARƏT LTD.ŞTİ.	Türkiyə	25.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Cardinol (Tablet №30) adlı məhsul metabolik proseslərin yaxşılaşdırılması məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: istifadə qaydası rəyə uyğun tərtib olunsun.
Carstitilin	Daxilə qəbul üçün məhlul-damcı	50ml	Citicoline- 100 mg	Deionized water, Sucralose, Glycerine, Xanthan gum,Lemon flavor, Potassium sorbate, Sodium benzoate	TRİA Pharma İlaç A.Ş	Türkiyə	01.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Carstitilin (daxilə qəbul üçün məhlul-damcı, 50 ml) adlı məhsul beyin fəalliyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:1) Yaş həddi və istifadə sahəsi ilə göstərişlər rəyə uyğun olaraq nəzərdə tutulmuşdur.
Çaytikanı Yağı	məhlul	100 ml	Hippophae rhamnoides oil - 10 g (carotenoids no less than 56 mg%)	Refined vegetable oil	Biolit MMC	Rusiya	01.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Çaytikanı Yağı (məhlul 100 ml) (Seriya nömrəsi: 003; İstehsal tarixi: 10.12.2021; Son istifadə tarixi: 10.06.2023)adlı məhsul yaraların sağlamlığı, regenerasiya prosesini təzənləmək, maddənin selikli qişasının müdafiəsinə köməklik etmək, maddə şirəsinin turşuluğunun azaldılması məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Centrodep	Kapsul	3 x 10	Gamma-aminobutyric acid (GABA) - 125 mg, Glutamine - 50 mg, Glycine - 75 mg, Magnesium sulfate - 14.96 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 4.92 mg, Succinic acid - 1 mg	Calcium stearate, Lactose	Verteks MMC	Ukrayna	07.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Centrodep (kapsul №30) adlı məhsul beyin fəalliyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:Tərkib rəyə (tərkibə aid sənədə) müvafiq olaraq qeyd edilmişdir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdan göstərilməklə)	Köməkcə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Collagen Hokkaido	Daxilə qəbul üçün məhlul	500 qr	Salmon collagen peptide- 60 g; Citric acid- 5 g;Stevia- 0.05 g; Water-434, 95 g.	ayrıca göstərilməyib	Yonadakeitei Co. LTD	Yaponiya	31.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Collagen Hokkaido(daxilə qəbul üçün məhlul, 500 qr) adlı məhsul Seriya nömrəsi: HC21-11, istehsal tarixi: 15.11.2021, son istifadə tarixi: 15.11.2022) kollagen maddəsinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:Ekspertizaya təqdim olunan nümunənin qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun deyildir və onun üzərində yalnız yapon dilində yazılar mövcud idi.
Dejavu Covid-19 Antigen Rapid Test	test		Antigen Extraction solution	Ayrı geyd edilməyib	Dejavu Medikal San. və Tic. Ltd. Şti.	Türkiyə	07.02.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Dejavu Covid-19 Antigen Rapid Test" adlı məhsul insanın ağız suyunda və burun-udlaq nümunələrində SARS-CoV-2 antijenlərinin aşkar edilməsi üçün istifadəsi tövsiyə olunan tibbi vasitə olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Depovit	Daxilə qəbul üçün məhlul-damcı	15 ml	Vitamin D3 - 50000 IU (1 ml/25 drop)	Vitamin E, Olive oil	Pharmanor İlaç Sənayi Ticaret Limited Şirkəti	Türkiyə	18.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Depovit (daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Deprestin Plus	Kapsul	3 x 10	Passiflora incarnata herb extract - 100 mg, Valeriana officinalis root extract - 100 mg, Melissa officinalis leaf extract - 100 mg, Hawthorn (Crataegus monogyna) leaf and flower extract (5:1) - 100 mg, Hypericum perforatum herb dry extract - 40 mg, Magnesium citrate - 40 mg	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	28.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Deprestin Plus (kapsul №30) adlı məhsul MSS-nin fəalliyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Disnam	Tablet	2 x 30	Magnesium (Magnesium carbonate - 237 mg) - 56.25 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride - 1.9 mg) - 1.4 mg	Cellulose, Sorbitol, Talc, Magnesium stearate, Polyvinylpyrrolidone	Maspex GMW Sp.z.o.o (Polski Lek S.A.)	Polşa	03.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Disnam (tablet, № 60) adlı məhsul maqnezium minerali və B6 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
D-Mensa	Daxilə qəbul üçün məhlul-damcı	10 ml	Cholecalciferol (equiv. to 80 000 IU Vitamin D3) - 80 mg, Vitamin K2 MK-7 0.45 % (equiv. to 332 mcg Vitamin K2) - 74 mg	Sunflower oil	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	15.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən D-Mensa (daxilə qəbul üçün məhlul-damcı, 10 ml) adlı məhsul D3 və K2 vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Doctor Qorlo Biyan Vitamin C Sink	Sorma Pastil	3 x 12	Glycyrrhiza glabra roots soft extract - 31 mg, Vitamin C (as Ascorbic acid) - 22 mg, Zinc gluconate - 44 mg (elemental Zinc 6.3 mg)	Sugar, Sorbitol, Maltose, Citric Acid, Orange Flavour, Lemon Flavour, Beta-carotene (colorant), Black carrot extract (colorant), Arabic Gum	Pharmanor İlaç Sənayi Ticaret Limited Şirkəti	Türkiyə	03.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Doctor Qorlo Biyan Vitamin C Sink (Sorma Pastil №36) adlı məhsul yuxarı tənəffüs yollarının fəalliyətini yaxşılaşdırmaq və immun sistemini gücləndirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Doctor Qorlo Evkalipt Nana Adaçayı	Sorma Pastil	3 x 12	Eucalyptus oil (Eucalyptus globulus aetheroleum) - 50 mg, Peppermint oil (Mentha piperita atheroleum) – 0.05 ml, Menthol – 1.8 mg, Salvia officinalis folium liquid extract – 0.2 ml	Sugar, Sorbitol, Maltose, Citric Acid, Brilliant blue (Colorant), Menthol Flavour, Arabic Gum	Pharmanor İlaç Sənayi Ticaret Limited Şirkəti	Türkiyə	03.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Doctor Qorlo Evkalipt Nana Adaçayı (Sorma Pastil №36) adlı məhsul yuxarı tənəffüs yollarının fəalliyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Doctor Qorlo Exinaseya Bal Propolis	Sorma Pastil	3 x 12	Echinacea purpurea dry extract - 25 mg, Honey - 25 mg, Propolis - 3.8 mg	Sugar, Sorbitol, Maltose, Citric Acid, Orange Flavour, Lemon Flavour, Menthol, Curcumin, Arabic Gum	Pharmanor İlaç Sənayi Ticaret Limited Şirkəti	Türkiyə	03.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Doctor Qorlo Exinaseya Bal Propolis (Sorma Pastil №36) adlı məhsul yuxarı tənəffüs yollarının fəalliyətini yaxşılaşdırmaq və immun sistemini gücləndirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Duassed	Kapsul	2 x 15	Valeriana officinalis root dry extract - 70 mg, Melissa officinalis leaf dry extract - 70 mg, Passiflora incarnata herb with flowers dry extract - 35 mg, Tilia cordata flowers dry extract - 20 mg, Eschscholzia californica herb powder - 20 mg, Hypericum perforatum flowers dry extract - 20 mg, Vitamin B6 (Pyridoxine hydrochloride 6.078 mg) - 5 mg, Magnesium (as Magnesium oxide 100 mg) - 60 mg	Silicon Dioxide, Magnesium salts of fatty acids, Maltodextrin, Hydroxypropyl methylcellulose	Smart Pharma Sağlık Ürünleri San. ve Tic. Ltd. Şti	Türkiyə	24.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Duassed (kapsul, №30) adlı məhsul MSS-nin fəalliyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdan göstərilməklə)	Köməkcə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Duasvit	Şərbət	150 ml			Vitalab İlaç Sanayi A.Ş.	Türkiyə	01.02.2022	Xitam verilən müraciətlər	<p>□</p> <p>"Sim Med Pharma MMC" tərəfindən ünvanlanmış 15.12.2021-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "Vitalab İlaç Sanayi A.Ş." şirkətinin istehsalı olan 2102002 seriyalı Duasvit (şərbət, 150 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləməkdə məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun pH-ı 3.18 (3.35 -- 3.95) aşkar olunmuşdur ki, bu da normativ sənədlərdə göstərilənlərlə uyğun gəlmir. □</p> <p>Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □</p>
Duovit Women / Duovit qadınlar üçün	Tablet	1	Vitamin A - 800 mcg, Vitamin D3 - 5 mcg, Vitamin B1 - 1.4 mg, Vitamin B2 - 2.0 mg, Vitamin B6 - 1.4 mg, Vitamin B12 - 1 mcg, Vitamin C - 50 mg, Vitamin E - 10 mg, Niacin - 18 mg, Pantothenic acid - 5.0 mg, Folic acid - 200 mcg, Biotin - 30 mcg, Zinc - 15 mg, Iron - 14 mg, Calcium - 450 mg, Iodine - 150 mcg, Magnesium - 50 mg	Povidone, Polyvinylpyrrolidone, Magnesium stearate, Stearic acid, Opadry White, Colour quinoline yellow, Colour Allura red	KRKA d.d.	Sloveniya	09.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Duovit Women / Duovit qadınlar üçün (tablet, №30) (Seriya nömrəsi: NK4515; İstehsal tarixi: 01.11.2020; Son istifadə tarixi: 01.11.2022) adlı məhsul qadınlar üçün vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Efervit	Fişıldayan tablet	20			Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiyə	28.01.2022	Xitam verilən müraciətlər	<p>"Bioherbal Baku MMC" tərəfindən 29.12.2021-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "Nuvita İlaç və Kimya San.Tic.A.Ş" şirkətinin istehsalı olan 0520189 seriya nömrəli Efervit (fişıldayan tablet, N20) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləməkdə məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □</p> <p>-Xərici görünüşü və ölçüləri: Ağımtıl rəngli, dairəvi formalı, yastı, çilli, fişıldayan tablet (Qılğır haqqında Nsə məlumat yoxdur) □</p> <p>-Orta çəkisi: 3,3368 q (3,525 -- 4,309 q) -- Nsə əsasən uyğun deyildir</p> <p>-Tabletin s ərtiyi: 267,0 N (10,0 -- 150,0 N) -- Nsə əsasən uyğun deyildir □</p> <p>Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □</p>
Elasty D plus	inyeksiya üçün gel	1 x 1ml	Hyaluronic acid (Sodium salt) 24mg/g, Lidocaine hydrochloride 3%	Ayrı geyd edilməyib	DongBang Medical Co., Ltd	Canubı Koreya	11.02.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Elasty D plus, inyeksiya üçün gel, 1 ml, əvvəlcədən doldurulmuş şprisə №2" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiya üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Emelon	Yumşaq kapsul	1	Cholecalciferol (eq. 1000 IU/25 mcg Vitamin D3) – 1 mg, Menaquinon 7 (eq. 50 mcg Vitamin K2) – 11.11 mg	Sunflower oil, Gelatine, Glycerine, Deionized water	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	23.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Emelon (yumşaq kapsul, №50) adlı məhsul D3 və K2 vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Enzomaks	Kapsul	2 x 15	Bromelain - 150 mg, Papain - 50 mg, Pancreatin - 50 mg, Aloe vera gel - 50 mg	Maltodextrin, Magnesium stearate, Capsule shell: Titanium dioxide, Yellow iron oxide, Gelatine	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	09.02.2022	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Enzomaks (kapsul N30) adlı məhsul hazm prosesini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlilik terapiyik dozaların yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □</p> <p>QEYD: Nəzarətə çatdırın ki, artıq 2021- ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmasında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir(https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir! □</p>
Epafor	Kapsul	1	Polyunsaturated fatty acids - 1000 mg (EPA - 300 mg, DHA - 200 mg), Folic acid - 400 mcg	Gelatin, Glycerol, Water	Fortex Nutraceuticals Ltd.	Bolqarıstan	01.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Epafor (kapsul, № 60) adlı məhsul omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkibi ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Epaxan	Softgel kapsul	3 X 10	Omega-3 polyunsaturated fatty acids -800 mg; Docosahexaenoic acid(DHA)- 480 mg; Eicosapentaenoic acid(EPA)- 280 mg.	gelatine, deionized water, glycerine(vegetable based)	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	31.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Epaxan (kapsul, № 30) adlı məhsul Omega 3 kompleksinə daxil olan doymamış yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:İstifadə üzrə təlimatda istifadə sahəsi və əsas göstərişlər rəyə uyğun olaraq göstərilir.
Erbofer	Kapsul	2 x 15	Sunactive - microencapsulated Iron pyrophosphate (maltodextrin, polyglycerol esters of fatty acids, soy lecithin) (Iron - 15 mg) - 185.29 mg, Vitamin C (Ascorbic acid, Ethylcellulose) (Vitamin C - 50 mg) - 53.84 mg, Pido Zinc (Zinc pidolate) (Zinc - 5.5 mg) - 28.37 mg, Copper gluconate (Copper - 0.6 mg) - 4.5 mg, Vitamin B12 (Cyanocobalamin, maltodextrin) (Vitamin B12 - 1.3 mcg) - 1.36 mg, Vitamin B6 (Pyridoxine hydrochloride) (Vitamin B6 - 0.95 mg) - 1.23 mg, Vitamin B2 (Riboflavin)(Vitamin B2 - 0.85 mg) - 0.92 mg, Folic acid - 200 mcg	Shell (food gelatin), Microcrystalline cellulose, Silicon dioxide, Vegetable magnesium stearate	Erbozeta S.P.A. (Pharmaluce S.r.l. üçün)	San-Marino	09.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Erbofer (kapsul, №30) adlı məhsul vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Erol	Daxilə qəbul üçün məhlul-damcı	15 ml	Vitamin D (as Cholecalciferol) - 50000 IU	Olive oil, alpa-Tocopherol	"Bəyaz Flora" MMC	Azərbaycan	16.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Erol (daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Esoks	Şərbət	150 ml	L-carnitine – 300 mg, Coenzyme Q – 10 mg, Vitamin B12 (as Cyanocobalamin) – 5 mcg	Deionized water, Glycerol, Orange flavour, Xanthan gum, Sodium benzoate, Potassium sorbate, Sucralose	Pharmanor İlaç Sənayi Ticaret Limited Şirkəti	Türkiyə	07.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Esoks (Şərbət 150 ml) adlı məhsul orqanizmdə gedən əsas metabolik prosesləri yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Espotum	Şərbət	120 ml	Plantago (Plantago major) leaf soft extract – 1 ml, Mallow (Malva sylvestris) flower and leaf soft extract – 1 ml, Thyme (Thymus vulgaris) herb soft extract – 0.5 ml,□ Oregano (Origanum vulgare) herb soft extract – 0.5 ml	Sucrose, Sodium benzoate, Raspberry soft juice, Citric acid, Glycerol, Potassium sorbate, Xanthan gum, Purified water □	"Bəyaz Flora" MMC	Azərbaycan	07.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Espotum (şərbət, 120 ml) adlı məhsul yuxarı tanəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Essential Botanics Valerian & Melissa	Kapsul	2 x 15	Valerian (Valeriana officinalis) root dry extract (Sesquiterpene acids as valeric acid - 0.75 mg) - 300 mg, Origanum vulgare herb powder- 50 mg, Lemon balm (Melissa officinalis) herb powder - 50 mg.	Gelatin	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	11.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Essential Botanics Valerian & Melissa/Essential Botanics Valerian & Melissa(kapsul,№ 30) adlı məhsul MSS-ni fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:İstifadə qaydaları və doza rəyə uyğun olaraq göstərilir.
Essential Minerals Germanium / Essential Minerals Orqanik Germaniy	Kapsul	3 x 10	Ginseng (Panax ginseng) root dry extract (Ginsenosides - 7.2 mg) - 90 mg, DL-Alpha-tocopheryl acetate (Vitamin E - 30.2 mg TE) - 90 mg, Ascorbic acid (Vitamin C - 89.1 mg) - 90 mg, Olive (Olea europaea) leaf dry extract (Oleuropein - 9.8 mg) - 65 mg, Lipoic acid (Active lipoic acid - 49.5 mg) - 50 mg, Resvida Trans-Resveratrol (Active resveratrol - 30.7 mg) - 31 mg, Astragerm-C Hydroxygermatrane Monohydrate (Germanium - 1.1 mg) - 4 mg	Gelatin	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	08.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Essential Minerals Germanium / Essential Minerals Orqanik Germaniy (kapsul, №30) adlı məhsul metabolik prosesləri tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Essential Minerals Iodine	Kapsul	1	Rhodiola quadrifida root powder - 250 mg, Fucus vesiculosus thallus dry extract (Iodine - 150 mcg) - 150 mg	Gelatin	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	11.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Essential Minerals İodine (kapsul №60) adlı məhsul yod elementinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Essential Vitamins Natural Vitamin E	məhlul	30 ml	Natural mixed tocopherols (Vitamin E (d-alpha-tocopherol) - 7 mgTE) - 12.74 mg, Medium chain triglycerides - 12.46 mg, Sea Buckthorn (Hippophae rhamnoides) oil - 2.8 mg	Ayrıca qeyd edilməyib	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	14.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Essential Vitamins Vitamin E (məhlul, 30 ml) adlı məhsul E vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilmişdir.
Etomadin	Kapsul	2 x 15	Zinc gluconate (equiv. to 25 mg elemental Zinc) - 174.25 mg, Cholecalciferol (equiv. to 600 IU Vitamin D3) - 6 mg, Selenomethionine (equiv. to 116.2 mcg elemental Selenium) - 0.2905 mg	Maltodextrin, Hydroxypropylmethylcellulose	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	01.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Etomadin (kapsul № 30) adlı məhsul sink, selen mineralının və D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Eurofar	Kapsul	1	Ferrous fumarate (eq.to 20 mg Iron) - 60.85 mg, Vitamin C (as L-ascorbic acid) - 40 mg, Zinc sulphate (eq.to 4 mg Zinc) - 10.98 mg, Manganese sulphate (eq.to 1 mg Manganese) - 3.08 mg, Copper sulphate (eq.to 0.5 mg Copper) - 1.256 mg, Pyridoxine hydrochloride (eq.to 0.7 mg Pyridoxine) - 0.85 mg, Vitamin B9 (Folic acid) - 100 mcg, Vitamin B12 (Cyanocobalamin) - 1.25 mcg	Maltodextrin, Gelatin (Bovine gelatin), Magnesium stearate (E 470b), Silicon dioxide (E 551)	Vefa İlaç San. ve Tic. A.Ş	Türkiyə	23.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Eurofar (kapsul, №60) adlı məhsul vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Extrased	Kapsul	1	Magnesium citrate (eq. to 29 mg Mg) - 256 mg, Passiflora incarnata leaf extract - 150 mg, Melissa officinalis leaf extract - 100 mg, Valeriana officinalis root extract - 75 mg, Humulus lupulus hop flower extract - 50 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 3 mg	Bovine gelatin, Microcrystalline cellulose (E 460), Magnesium stearate (E 470b)	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	21.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Extrased (kapsul, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Farmalakt	Kapsul	2 x 10	Inulin - 100 mg, Bifidobacterium longum, Lactobacillus acidophilus, Streptococcus thermophilus, Lactobacillus paracasei, Lactobacillus rhamnosus - total amount of live cells not less than 2.5 milliards n.c.u (CFU)	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	Farmabest İlaç Kosmetik Medikal Ltd. Şti	Türkiyə	07.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Farmalakt (kapsul № 20) adlı məhsul bağırsağ mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Febeta	Şərbət	150 ml	Beta glucan - 100 mg, Vitamin C - 65 mg	Glycerol, Sucralose, Citric acid, Xanthan gum, Sodium saccharine, Raspberry flavor, Deionized water	Pharmanor İlaç Sənayi Ticaret Limited Şirketi	Türkiyə	03.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Febeta (şərbət, 150 ml) adlı məhsul immün sisteminin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fernicil Kids	Şərbət	150 ml	Ferrum gluconate - 150 mg (Of which Iron 18.7 mg), Folic acid - 0.2 mg, Vitamin B12 - 1.5 mcg, Vitamin C - 30 mg	Glucose syrup, Fructose syrup, Apple juice, Water, Flavouring, Potassium sorbate, Sucralose, Citric acid	Gricar Chemical S.R.L.	İtaliya	21.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fernicil Kids (şərbət, 150 ml) adlı məhsul dəmir, fol turşusu və B12 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: "Təsiredici maddələr" hissəsində texniki sahəyə yol verildiyi üçün rəy nömrəsi və tarixi saxlanılmaqla dəyişdirilir.
Ferogren	Kapsul	2 x 15	Ferrous bisglycinate (eqv. to 40 mg elemental Iron) - 222.22 mg, Levomefolate (eqv. to 384 mcg Vitamin B9) - 0.4 mg, Ascorbic acid (eqv. to 60 mg vitamin C) - 60 mg	Maltodextrin, Hydroxypropyl Methyl Cellulose	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	21.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ferogren (kapsul, №30) adlı məhsul qadınlar üçün dəmir mineralının, C və B9 vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ferromax	Tablet	3 x 10	Iron gluconate - 159 mg (eq. to 19 mg iron), Folic acid - 200 mcg, Vitamin B12 (as Cyanocobalamin) - 2 mcg, Vitamin C (as Ascorbic acid) - 30 mg	Magnesium stearate, Sorbitol	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	07.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ferromax (tablet №30) adlı məhsul dəmir, fol turşusu və B12 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fito Somatotrop	Kapsul	2 x 15	Collagen hydrolysate - 400 mg, Chromium picolinate(12% Chromium,eqv. to 2 mcg of Chromium)- 0,01 mg, OKG (Ornithine alpha-ketoglutarate) - 5 mg, Niacin - 2 mg (10%)	Dicalcium Phosphate, Magnesium Stearate, Gelatin(capsula shell)	Alfa Vitamins Laboratories Inc	ABŞ	01.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fito Somatotrop (kapsul, № 30) (Seriya nömrəsi:39495, istehsal tarixi: 01.07.2021, son istifadə tarixi: 01.07.2024) adlı məhsul böyüklərdə boyun inkişafı stimullaşdırmaq üçün qıdını bioloji fəal maddələrlə zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fitozol	Kapsul	1	Tanacetum vulgare flowers dry extract - 30 mg, Centaurium umbellatum herb dry extract - 30 mg, Syzygium aromaticum bud powder - 115 mg, Zingiber officinale rhizome powder – 115 mg	Corn starch; Capsula shell: gelatin, glycerine, water	Herba Flora MMC	Azərbaycan	24.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fitozol (kapsul, № 50) adlı məhsul müxtəlif qurd invazyaları zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
FitStar C	Fişildayan tablet	1	Vitamin C (L-ascorbic acid) - 900 mg, Zinc gluconate (contains Zinc - 15 mg) - 104.546 mg, Vitamin K (menaquinone 7) - 0.2 mg, Vitamin D (Cholecalciferol) - 0.015 mg	Milk powder without fat, Sodium carbonate (E 500), Citric acid (E 330), Tartaric acid (E 334), Gum arabic (E 414), Aspartame (E 951), D-limonene, Sunset yellow FCF/Orange yellow S (E 110)	Bereket İlaç Kosmetik A.Ş	Türkiyə	09.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən FitStar C (tablet № 15) adlı məhsul C, D, K vitaminlərinin və sink mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Foldine-M	Tablet	1	L-methylfolate - 400 mcg (as L-methylfolate calcium salt)	Maltodextrin, Tricalcium phosphate TCP, Magnesium salts	Ensa MNS GIDA Takviyeleri Üretim ve Araştırma Merkezi	Türkiyə	07.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Foldine-M (tablet №60) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Folidin+	Tablet	1	Vitamin D3 (Cholecalciferol) - 10 mcg, Vitamin B12 (Cyanocobalamin) - 4 mcg, Folic acid (Pteroylmonglutamic acid) - 400 mcg, Iodine (Potassium iodide) - 100 mcg	Microcrystalline cellulose, Hydroxypropyl cellulose, Polyvinylpyrrolidone, Silicon dioxide, Magnesium salts of fatty acids	C.Hedenkamp GmbH&Co.KG (Sunilife Produktions und Vertriebsgesellschaft mbh üçün)	Almaniya	24.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Folidin+ (tablet №90) adlı məhsul hamilik və laktasiya dövründə vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
FondeBio	Kapsul	2 x 10	Inulin - 100 mg, Bifidobacterium longum, Lactobacillus acidophilus, Streptococcus thermophiles, Lactobacillus paracasei, Lactobacillus rhamnosus - total amount of live cells not less than 2.5 milliards n.c.u (CFU)	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	Farmabest İlaç Kosmetik Medikal Ltd. Şti	Türkiyə	08.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən FondeBio (kapsul № 20) adlı məhsul bağırsağ mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forenso	Kapsul	1	Ginkgo biloba leaf dry extract – 40 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 2 mg, L-glutamine – 100 mg, Phosphatidylcholine – 40 mg, Phosphatidylserine – 40 mg, Glycine – 50 mg	Microcrystalline cellulose, Corn starch, Magnesium stearate, Silicon dioxide, Natural gelatin	"Bayaz Flora" MMC	Azərbaycan	04.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forenso (kapsul № 30) adlı məhsul bəyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forever Active HA / Forever Aktiv HA	Kapsul	1	Injiv® Hyaluronic acid complex - 39.3347 mg, Ginger (Zingiber officinale) root oil - 24.5866 mg, Turmeric (Curcuma longa) root powdered - 25.8778 mg	Soybean oil, Yellow Beeswax, Maltodextrin, Lecithin, Gelatin, Glycerin, Purified water, Zinc oxide	Soft Gel Technologies, Inc	ABŞ	27.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Active HA / Forever Aktiv HA (kapsul, № 60) adlı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərisinə görə dərman vasitəsi deyil. Qeyd: Ərizənin müərcəti əsasında "istehsal tarixi" və "son istifadə tarixi" bəndlərində düzəliş edildiyi üçün rəy nömrəsi və tarixi saxlanılmaqla dəyişdirilir.
Forever Active Pro-B / Forever Aktiv Pro-B	Kapsul	1	Zinc (as Zinc gluconate) - 2.5 mg, Bifidobacterium animalis ssp. lactis - 30 mg (5.2 billion CFU), Lactobacillus rhamnosus - 20 mg (1.15 billion), Lactobacillus reuteri - 10 mg (580 million CFU), Lactobacillus acidophilus - 8 mg (580 million CFU), Bifidobacterium longum - 5 mg (200 million CFU), Bifidobacterium bifidum - 5 mg (290 million CFU)	Hydrolysed corn dextrin, Fructooligosaccharides, Hydroxypropyl methylcellulose, Silicon dioxide, Magnesium stearate, Calcium carbonate	Biofarma S.p.A	İtaliya	14.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Active Pro-B / Forever Aktiv Pro-B (kapsul, № 30) (Seriya nömrəsi: 1581, istehsal tarixi: 07.06.2021, son istifadə tarixi: 07.06.2023) adlı məhsul bağırsağ mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərisinə görə dərman vasitəsi deyil.
Forever Aloe Berry Nectar	daxilə qəbul üçün gel	1000 ml	Stabilized Aloe vera gel - 90.3027 %, Natural Cranberry and apple juice concentrates 1.77%, Ascorbic acid 0.16%, Tocopherol 0.004%	Fructose, Natural Cranberry and apple juice concentrates, Ascorbic acid, Tocopherol, Sorbitol, Citric acid, Potassium sorbate, Sodium benzoate, Xanthan gum	Aloe Vera of America, Inc	ABŞ	14.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Aloe Berry Nectar (daxilə qəbul üçün gel, 1000 ml) (Seriya nömrəsi: 280421, istehsal tarixi: 28.04.2021, son istifadə tarixi: 28.04.2025) adlı məhsul immuniteti möhkəmləndirmək üçün, vitaminlər, aminturşular və fermentlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forever Aloe Bits N ' Peaches/ Forever Şaftalılı Aloe Vera Gel	daxilə qəbul üçün gel	1000 ml x 1	Stabilized Aloe Vera Gel - 223.0676 g	Fructose, Natural Peach Flavor, Citric Acid, Natural Peach Concentrate, Potassium Sorbate, Sodium Benzoate, Ascorbic Acid, Tocopherol	Aloe Vera of America, Inc	ABŞ	14.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Aloe Bits N ' Peaches/ Forever Şaftalılı Aloe Vera Gel (daxilə qəbul üçün gel, 1000 ml) adlı məhsul orqanizmi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forever Aloe Vera gel	məhlul	1000 ml	Aloe Vera gel - 232.3099 g	Sorbitol, Ascorbic acid, Citric acid, Potassium sorbate, Sodium benzoate, Xanthan gum, Tocopherol	Aloe Vera of America, Inc	ABŞ	03.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Aloe Vera Gel (gel, 1000 ml) adlı məhsul (Seriya nömrəsi: 180521A, istehsal tarixi: 18.05.2021, son istifadə tarixi: 18.05.2025) orqanizmi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forever Arctic Sea	Kapsul	1	Omega 3 fatty acids - 435 mg (EPA - 200 mg, DHA - 200 mg, Other omega-3 fatty acids - 35 mg) (from Fish oil, Calamari oil), Oleic acid (from Olive oil) - 100 mg	Beef gelatin, Glycerol, Purified water, Lemon oil, Lime oil, D-alpha-tocopherol	Swisscaps Romania S.R.L.	Rumıniya	27.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Arctic Sea (kapsul, №120) adlı məhsul yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forever Bee Pollen	Tablet	1	Bee pollen, granular - 504.15 mg (500 mg), Royal jelly - 0.18 mg	Honey, Stearic acid, Silicon dioxide	Aloe Vera of America, Inc	ABŞ	16.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Bee Pollen (tablet, № 100) adlı məhsul (Seriya nömrəsi: 080521A, istehsal tarixi: 08.05.2021, son istifadə tarixi: 08.05.2025) orqanizmdə gedən əsas metabolik prosesləri yaxşılaşdırmaq, immün sistemini möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forever Freedom (Orange flavored Aloe Vera Juice / Forever Fridom(Portağal atirli Aloe Vera şirəsi)	daxilə qəbul üçün gel	1000 ml № 1	Stabilized Aloe Vera Gel - 220.7374 g, Glucosamine Sulfate - 3.1050 g, Chondroitin Sulfate - 2.9063 g, Methyl Sulfonyl Methane - 1.4904 g, Ascorbic Acid - 0.5216 g, Tocopherol - 0.0099 g	Sorbitol, Tabii Portağal şirəsi ekstraktı, Fruktuza, Portağal Aromatizatoru, Limon Turşusu, Kalium Sorbat, Natrium Benzoat	Aloe Vera of America, Inc	ABŞ	15.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Freedom (Orange flavored Aloe Vera Juice / Forever Fridom(Portağal atirli Aloe Vera şirəsi) (daxilə qəbul üçün gel, 1000 ml) adlı məhsul orqanizmi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilərkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Forever Nature-Min / Forever Natur-Min	Tablet	1	Dicalcium phosphate - 3463.80 mg (Calcium – 1000 mg, Phosphorus – 772 mg), Magnesium oxide - 690.96 mg (Magnesium - 400 mg), Natural Sea Mineral Deposit - 58.20 mg, Ferrous fumarate - 56.46 mg (Iron - 18 mg), Zinc sulfate - 41.64 mg (Zinc - 15 mg), Manganese gluconate - 18.18 mg (Manganese - 2 mg), Copper gluconate - 14.58 mg (Copper - 2 mg), L-selenomethionine - 7.2 mg (Selenium - 36 mcg), Potassium iodide - 0.18 mg (Iodine - 150 mcg), Sodium molybdate - 0.12 mg (Molybdenum - 36 mcg)	Microcrystalline cellulose, Stearic acid, Croscarmellose Sodium	Forever Nutraceutical, LLC	ABŞ	27.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Nature-Min / Forever Natur-Min (tablet №180) adlı məhsul mineral maddələrin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaların onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Forrest forte	Kapsul	3 x 10	Passiflora incarnata herb extract - 100 mg, Valeriana officinalis root extract - 100 mg, Melissa officinalis leaf extract - 100 mg, Hawthorn (Crataegus monogyna) leaf and flower extract - 100 mg	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	25.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forrest forte (kapsul, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırən vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Foresemon	Tablet	1	Vitamin E (as D-alpha-tocopherol acetate) - 25 mg, Betaglucan - 120 mg, Vitamin C (as Ascorbic acid) - 60 mg, Selenium (as Sodium selenate) – 25 mcg, Zinc (as Zinc oxide) - 7.5 mg	Sorbitol, Magnesium stearate	Pharmanor İlaç Sənayi Ticaret Limited Şirketi	Türkiyə	03.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Foresemon (tablet №30) adlı məhsul immün sistemini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: qablaşma və istifadə üzrə təlimatda olan tərkib haqqında məlumat rəyə uyğun olaraq (tərkibə aid sənədə istinad olaraq) tərtib olunmuşdur.
Fripeks	Daxilə qəbul üçün məhlul	100 ml	Foeniculum vulgare fruit liquid extract - 0.09 ml, Matricaria recutita flower liquid extract - 0.05 ml	Sodium benzoate, Citric acid, Glycerine vegetable based, Purified water	DSZ Doğal Sağlq Gıda və Kosmetik Ürünleri	Türkiyə	21.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fripeks (daxilə qəbul üçün məhlul, 100 ml) adlı məhsul həzm prosesini yaxşılaşdırmaq və köpü aradan qaldırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fullbiotic	Kapsul	2 x 10	Bifidobacterium longum, Lactobacillus acidophilus, Streptococcus thermophilus, Lactobacillus paracasei, Lactobacillus rhamnosus – total amount of live cells not less than 2,5 milliards n.c.u (CFU)	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	07.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fullbiotic (kapsul № 20) adlı məhsul bağırsağ mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Gematogen Vitamin C ilə	plitka	40 q	Albumin hemoglobin - 1.12 g, Ascorbic acid - 0.096 g	Sugar, Whole condensed milk, Starch syrup, Natural flavoring Vanilla	Sibirskoe Zdorovya 2000 MMC	Rusiya	17.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gematogen Vitamin C ilə (plitka, 40 q) adlı məhsul Dəmir və C vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Gliton Forte	Kapsul	2 x 10	Choline alfoscerate - 400 mg, Pantothenic acid (Vitamin B5) - 5 mg	Magnesium stearate(E 470b), Silicon dioxide(E 551), □ Capsule shell :Cellulose(E 460), Iron oxide(E 172), Titanium dioxide(E171)	Fortex Nutraceuticals Ltd.	Bolqarıstan	01.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gliton Forte (kapsul, № 20) adlı məhsul beyin qan dövranını yaxşılaşdırən vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ QEYD: Nəzarətə çatdırılmaq ki, artıq 2021-ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq bədiqatların nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmasında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir(https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir!
GlobiFer	Kapsul	1	Iron bisglycinate - 60.09 mg (eq. to 17 mg elemental iron)	Maltodextrin, Bovine gelatine	Honor İlaç Sənayi və Ticaret Limited Şirkət	Türkiyə	08.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən GlobiFer(kapsul N30) adlı məhsul dəmirin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Gold Standard 100% Whey Double Rich Chocolate	toz	907q	Protein Blend (Whey Protein Isolate, Whey Protein Concentrate, Whey Peptides) – 24 g	Cocoa (Processed with Alkali), Natural & Artificial Flavor, Lecithin, Acesulfame Potassium, Lactase.	Optimum Nutrition Inc	ABŞ	23.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gold Standard 100% Whey Double Rich Chocolate (toz 907q) (Seriya nömrəsi: 0001078856; İstehsal tarixi: 01.09.2021; Son istifadə tarixi: 01.09.2023) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdan göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Gold Standard 100% Whey Double Rich Chocolate	toz	2.27 kq	Protein Blend (Whey Protein Isolate, Whey Protein Concentrate, Whey Peptides) – 24 g	Cocoa (Processed with Alkali), Natural & Artificial Flavor, Lecithin, Acesulfame Potassium, Lactase.	Optimum Nutrition Inc	ABŞ	23.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gold Standard 100% Whey Double Rich Chocolate (toz 2.27 kq) (Seriya nömrəsi: 0001079660; İstehsal tarixi: 01.09.2021; Son istifadə tarixi: 01.09.2023) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□
Gold Standart 100% Isolate Chocolate Bliss	toz	1.36 kq	Hydrolyzed Whey Protein Isolate - 19 g, Whey Protein Isolate - 6 g, Potassium - 240 mg, Iron - 0.5 mg, Calcium - 150 mg, Sodium - 190 mg	Cocoa (Processed with Alkali), Natural and Artificial Flavor, Lecithin, Salt, Sucralose□	Optimum Nutrition Inc.	ABŞ	17.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gold Standart 100% Isolate Chocolate Bliss (toz, 1.36 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Gördəvər-Evalar® / Sabelnik-Evalar®	Tablet	3 x 20	Rhizomat cum radubicus Camari palustrae of which tannins in terms of tannin less than 3% - 387.5 mg	Calcium stearate, Microcrystalline cellulose, Colloidal silicon dioxide	Evalar QSC	Rusiya	11.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gördəvər-Evalar® / Sabelnik-Evalar® (tablet № 60) adlı məhsul oynaqların və onunların funksional vəziyyətinin normada saxlanması üçün kömək edən BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyə dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Grenliv	Kapsul	3 x 10	L-ornithine - 200 mg, Alpha lipoic acid - 100 mg, Milk thistle seed extract (standardized 50% Silymarin)(eq.to 18.75 mg Silymarin) - 37.5 mg, Sodium selenite (eq.to 100 mcg elemental Selenite) - 0.219 mg	Microcrystalline cellulose, Magnesium stearate, Vegetable capsule	AD Medline Sağlq Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	01.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Grenliv (kapsul, №30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyə dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□
Helix Plus	Şərbət	150 ml	Garlic (Allium sativum) bulb extract - 20 mg, Pumpkin (Cucurbita pepo) seed extract - 8 mg, Syzygium aromaticum (Eugenia caryophyllata) flower bud oil - 8 mg, Tanacetum vulgare leaf extract - 8 mg	Deionized water, Glycerin (E 422), Ethanol, Blackberry flavour, Sodium benzoate (E 211), Polysorbate 80 [Tween 80 (E 433)], Xanthan gum (E 415), Gum arabic (E 414), Sodium cyclamate (E 952), Citric acid (E 330)	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	03.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Helix Plus (şərbət 150 ml) adlı məhsul qurd invazyaları zamanı tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyə dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Syzygium aromaticum bitkisinin Azərbaycan dilində adı mixək kimi göstərilir.
Herbalifeline Max / Herbalayflayn Maks	Kapsul	2 x 15	Polyunsaturated fatty acids (Omega-3 - 630 mg), DHA - 216 mg, EPA - 378 mg (Fish oil 60% MIN TG)	Peppermint oil, Thyme oil, Corn starch, Glycerine, Carrageenan gum, Sodium phosphate dibasic anhydrous, DL-alpha tocopherol (Vitamin E - 2.7 mg)	Catalent Italy S.p.A.	İtaliya	17.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən HERBALIFELINE MAX/HERBALAYFLAYN MAKS (kapsul, № 30) adlı məhsul omega-3 doymamış yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İmmuno Boost	Şərbət	150 ml	Vitamin C – 50 mg, Zinc (as Zinc sulphate monohydrate – 41.209 mg) – 15 mg	Deionized water, Sugar, Glycerin, Sodium benzoate, Potassium sorbate, Xanthan gum, Liquid orange flavour	A PHARMA SAĞLIQ ÜRÜNLERİ A.Ş	Türkiyə	14.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmmuno Boost (şərbət, 150 ml) adlı məhsul immün sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Impact Whey Protein Cookies & Cream	toz	2.5kq	Whey Protein Concentrate (Milk), Emulsifier (Soy Lecithin) – 87.34 %, Whey Protein Concentrate – 10 %	Maltodextrin, Propylene glycol, Gum Acacia, Flavouring Substances, Natural Flavouring Substances, Sucralose	Myprotein (The Hut Group company)	İngiltərə	31.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Impact Whey Protein Chocolate Smooth (toz 2.5 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İmunoglukan P4H	Kapsul	4 x 10	İmunoglukan® (Polysaccharide Active Complex) - 100 mg, Calcium-L ascorbate (eq. of vitamin C 100 mg) - 125 mg	Magnesium stearate (E 470b), Hydroxypropylmethylcellulose (E 464), Colour: E171, E141II	Pleuran S.r.O	Slovakiya	08.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmunoglukan® P4H (kapsul, № 40) (Seriya nömrəsi: V8331221, istehsal tarixi:01.12.2021, son istifadə tarixi: 30.11.2023) adlı məhsul immün sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyə dozalarından yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
İmunoglukan P4H	Şərbət	120 ml	İmunoglukan® (Polysaccharide Active Complex) - 10 mg, L ascorbic acid (Vitamin C) - 10 mg	Fructose, Citric acid, Potassium sorbate, Water	Pleuran S.r.O	Slovakiya	01.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmunoglukan® P4H (şərbət, 120 ml) (Seriya nömrəsi: M9930, istehsal tarixi: 01.11.2021, son istifadə tarixi: 01.10.2023) adlı məhsul immün sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyə dozalarından yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
İnfo Kar plus	Kapsul	3 x 10	Coenzyme Q10 - 30 mg, L-carnitine - 250 mg, Quercetin - 75 mg	Calcium stearate, Lactose, Gelatin	Verteks MMC	Ukrayna	08.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İnfo Kar plus (kapsul №30) adlı məhsul orqanizmin metabolik proseslərini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
İnson-M	Kapsul	2 x 15	L-Triptophan- 100 mg; Passiflora caerulea leaf and stem extract- 30 mg; Valeriana officinalis root extract- 80 mg; Magnesium citrate(equiv to 8 mg elemental Magnesium)- 50 mg; Pyridoxine hydrochloride (equiv. to 4, 12 mg Vitamin B6)- 5 mg; Riboflavin (equiv. to 4 mg Vitamin B2)- 4 mg.	Magnesium stearate, Silicon dioxide,Capsula shell(Titanium Dioxide, Yellow Iron Oxide,Gelatine)	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	18.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İnson- M (kapsul,Nº 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ QEYD: Nazarinizə çatdırın ki, artıq 2021- ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmasında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir(https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir!
Instantized BCAA 5000 powder - Fruit punch	toz	380 q	L-Leucine - 2.5 g, L-Isoleucine - 1.25 g, L-Valine - 1.25 g, Sodium - 5 mg	Natural & Artificial flavor, Citric acid, Inulin, Sunflower and soy lecithin, Sucralose, Tartaric acid, Silicon dioxide, Red # 40	Optimum Nutrition Inc.	ABŞ	09.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Instantized BCAA 5000 Powder - Fruit punch (toz, 380 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İntertox	Şərbət	150 ml	Thymus vulgaris herb dry extract - 90 mg, Althaea officinalis root liquid extract - 50 mg, Plantago lanceolata leaf liquid extract - 50 mg, Zinc (as Zinc sulfate) - 12 mg	Deionized water, Sugar, Glycerine, Sodium benzoate, Potassium sorbate, Citric acid, Xanthan gum, Honey flavor, Polysorbate 80, Eucalyptus oil	DSZ Doğal Sağlık Gıda ve Kosmetik Ürünleri: qablaşdırılıb FITOLAB MMC (Azərbaycan Respublikası)	Türkiyə	24.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İntertox (şərbət, 150 ml) adlı məhsul bəlgəmi ifrazını asanlaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:a)"İstifadə qaydası" rəyə müvafiq olaraq qeyd edilsin.□ b)Qablaşmada qeyd edilən "ağciyərləri bəlgəmdən asanlaşdırır" ifadəsinin "bəlgəm ifrazını asanlaşdırır" ifadəsi ilə əvəz edilməsi zəruridir.□
İspadrop Plus	Daxilə qəbul üçün məhlul-damcı	50ml	L-Glycine – 100 mg; GABA -75 mg; L-Glutamine – 25 mg; Nicotinamide -5 mg;Thiamine hydrochloride-0,78 mg; Pyridoxine hydrochloride-0,82 mg.	water, potassium sorbate, sodium benzoate, xanthan gum, phosphoric acid 85%, citrus acid anhydro, malic acid, agave syrup , fructose,sucralose, aroma vanilla.	Plameca Plantas Medicinales y Complementos Alimenticios,S.A	İspaniya	02.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İspadrop Plus (daxilə qəbul üçün məhlul-damcı , 50 ml) adlı məhsul (Seriya nömrəsi: (Seriya nömrəsi: 315311, istehsal tarixi: 01.10.2021, son istifadə tarixi: 01.10.2024) MSS-nin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Kalmix	Tablet	4 x 10	Calcium carbonate - 500 mg (Calcium 200.24 mg), Magnesium hydroxide (Magnesium 61.72 mg) - 150 mg, Zinc sulphate - 15 mg (Zinc 5.48 mg), Vitamin D3 - 400 IU	Microcrystalline cellulose (E460)	Vitamin Grup İlaç Makina Kosmetik Bitkisel və Təbii Ürünleri Gıda Turizm İth. İhr. San və Tic. Ltd. Şti	Türkiyə	22.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kalsit (tablet, N940) adlı məhsul kalsium, sink, maqnezium minerallarının və D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Kalsidens	Tablet	2 x 15	Calcium (as Calcium carbonate) - 500 mg, Magnesium (as Magnesium oxide) - 50 mg, Zinc (as Zinc oxide) - 5 mg, Vitamin D3 (Cholecalciferol) - 2.5 mcg, Vitamin K2 (Menaquinone) - 20 mcg	Cross-linked sodium carboxymethyl cellulose, Microcrystalline cellulose, Magnesium salts of fatty acids, Hydroxypropylmethylcellulose, Titanium dioxide, Polyethylene glycol, Cellulose, Talc, Polysorbate 80	SIA "Primea"	Latviya	21.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kalsidens (tablet N930) adlı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ QEYD: Nazarinizə çatdırın ki, artıq 2021- ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmasında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir(https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir!□

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Karboaktiv Ağ Kömür	Tablet	1 x 10			Farmakom PTF MMC	Ukrayna	03.02.2022	Xitam verilən müraciətlər	"Millenium Health MMC" şirkətinin 27.12.2021-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Ukraynanın "Farmakom PTF MMC" şirkətinin istehsalı olan Karboaktiv Ağ Kömür (tablet,0,5 № 10) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilməsinin nəticəsi: təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkündür deyildir.□ Bela ki, Azərbaycan Respublikasına Silicon dioxide tərkibli monokomponent məhsullar bu günə kimi tibbi vasitə kimi idxal olunub. Məlumdur ki, bu məhsulun təsiredici maddəsinin heç bir bioloji fəallığı yoxdur və tibbi vasitələrdə adsorbent kimi, BFMQƏ-də isə Avropa Qida təhlükəsizliyi Agentliyinin(EFSA) tövsiyələrinə görə nisbətən təhlükəsiz E 551 qida əlavəsi kimi(food additive) istifadə oluna bilər. Nəzarətinə gətirilmiş ki, qurumumuzun ekspert qrupunun fikrinə görə, bu maddənin digər təsiredici maddələrlə yanaşı istifadəsi də mümkündür və bu səbəbdən belə tərkibli məhsullara dərman vasitələrinə aid olub-olmaması ilə bağlı tərəfimizdən müsbət rəy verilmişdir.□
Kombilak	Kapsul	2 x 15	Lactobacillus bulgaricus Lb-87 - ATCC SD68 33 – 1 x 10 ⁹ CFU, Lactobacillus rhamnosus GG - ATCC 531 03 – 1 x 10 ⁹ CFU, Bifidobacterium lactis Bi-04 - ATCC SD5219 – 1.5 x 10 ⁹ CFU, Vitamin B3 - 16 mg, Vitamin B1 – 1.1 mg, Vitamin B2 – 1.4 mg, Vitamin B5 - 6 mcg, Vitamin B6 – 1.4 mg, Vitamin B12 – 2.5 mcg, Folic acid - 200 mcg	Dried corn starch, Silicon dioxide, Magnesium salts of fatty acids, Food gelatine	Erbozeta S.p.A (LOGUS PHARMA S.r.l uçun)	San-Marino	10.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kombiak (kapsul № 30) adlı məhsul adlı məhsul bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyadan yüksək dozalarla yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
LaBeta	Kapsul	10 x 3	Beta-Glucan- 75 mg;Vitamin C(as L-Ascorbic acid)- 60 mg; Vitamin E (as Alpha-tocopherol acetate); Zinc(as Zinc oxide)- 7,5 mg; Selenium(as Selenomethionine)- 25 mcg.	Mono starch phosphate, Hydroxy propyl methyl cellulose(E 464), Magnesium stearate(E 470 b)	Bereket İlaç Kozmetik A.Ş	Türkiyə	25.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən LaBeta(kapsul №30) adlı məhsul immun sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyadan yüksək dozalarla yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:1)Tərkib və yararlılıq müddəti rəyə uyğun göstərilmişdir;□ 2)Ərizənin nəzarinə gətirilmiş ki, məhsula aid təqdim olunan bütün normativ sənədlərdə məhsulun ticari adı göstərilmişdir, dosyada isə yalnız məhsula aidiyyəti olan sənədlər təqdim olunmalıdır.
Lactoflorene Colesterolo	toz	1	Bifidobacterium longum (BB 536) - 37.5 mg, Red yeast rice tit. 3% in Monacolin K - 350.88 mg, Coenzyme Q10 - 21 mg, Vitamin PP (nicotinamide) - 19.39 mg	Maltodextrin, Sorbitol, Silicon dioxide, Citric acid, Red fruits flavor, Sucralose, Guar gum	S.İ.İ.T SRL (for Montefarmaco OTC SpA)	İtaliya	27.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lactoflorene Colesterolo (toz, şüşədə № 20) (Seriya nömrəsi: WU979; İstehsal tarixi: 04.05.2021; Son istifadə tarixi: 04.05.2023) adlı məhsul bağırsaq mikroflorasının tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyadan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lactoflorene Pancia Piatta	toz	1	Lactobacillus acidophilus NCFM (200 mld UFC/ g) - 5.32 mg Bifidobacterium lactis HN019 300 mld - 20 mg, Melissa officinalis folium d.e - 50 mg, Matricaria chamomilla flower d.e. - 50 mg, Passiflora incarnata herb d.e. - 50 mg, Zingiber officinale rhizome d.e. - 5 mg, Fermented maltodextrin from rice by Aspergillus oryzae - 40 mg, Alpha - galactosidase 1000 Gal U/g - 20 mg, Beta - galactosidase by Aspergillus oryzae - 5 mg	Maltodextrin, Dehydrated concentrate strawberry juice, Dehydrated concentrate cranberry juice, Red fruits flavor, Silicon dioxide, Citric acid, Natural elderberry flavor, Sucralose	Montefarmaco OTC SpA	İtaliya	27.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lactoflorene Pancia Piatta (toz, şüşədə № 20) (Seriya nömrəsi: WU881; İstehsal tarixi: 07.05.2021; Son istifadə tarixi: 07.05.2023)adlı məhsul bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyadan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Laminariya	Tablet	4 x 25	Laminaria japonica Aresh, Laminaria saccharina (dried and crushed leaves) - 166 mg	Microcrystalline cellulose, Maltodextrin, Potato starch, Silicon dioxide, Calcium stearate	Evalar QSC	Rusiya	27.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Laminariya (tablet № 100) adlı məhsul yod mikroelementinin əlavə mənbəyi kimi tövsiyə BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyadan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lebenza	Tablet	1	Folic acid - 500 mcg, Biotin - 150 mcg, Copper (as Copper (II) sulfate anhydrous- 2.5 mg) - 1000 mcg, Iodine (as Potassium iodide - 365 mcg) - 140 mcg, Iron (as Iron (II) sulfate - 46.3 mg) - 17 mg, Calcium (as Calcium carbonate - 250 mg) - 100 mg, Magnesium (as Magnesium carbonate - 520 mg) - 150 mg, Selenium (as Sodium selenite - 71.73 mcg) - 30 mcg, Natural mixed carotenoids - 2 mg, Zinc (as Zinc oxide - 16.7 mg) - 15 mg, Vitamin B1 (as Thiamin hydrochloride) - 3 mg, Vitamin B2 (as Riboflavin) - 2 mg, Vitamin B3 (as Nicotinic acid) - 20 mg, Vitamin B5 (as Sodium D-pantothenate) - 6 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 6 mg, Vitamin B12 (as Cyanocobalamin) - 6 mcg, Vitamin C (as Ascorbic acid) - 70 mg, Vitamin D3 (as Cholecalciferol) - 10 mcg (400 IU), Vitamin E (as D-alpha-tocopherol acetate) - 20 mg, Vitamin K (as Menaquinone-7) - 40 mcg	Sorbitol, Lactose, Microcrystalline cellulose, Sugar, Corn starch, Gum arabic, Magnesium stearate	Pharmanor İlaç Sanayi Ticaret Limited Şirketi	Türkiyə	03.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lebenza (tablet, №30) adlı məhsul vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Lithosolv	Tablet	1	Tribasic potassium citrate (eq to Potassium - 391 mg) - 1080 mg	Stearic acid, Magnesium stearate, Polyvinylpyrrolidone, Shellac, Silicon dioxide, Talc, Titanium dioxide	Truffini&Regge Farmaceutici S.r.L	İtaliya	25.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lithosolv (tablet, №100) adlı məhsul kalium mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. QEYD: Nəzarətinizə çatdırırıq ki, artıq 2021-ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrinin tərkibində adı çəkilən məhsulun hazırlanmasında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir (https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir! □
Livoclean	Tablet	1			Eternitive Herbals PVT. LTD.	Hindistan	17.02.2022	Xitam verilən müraciətlər	"Sky and Star Technologies MMC" şirkətinin 26.07.2021 il tarixli məktubuna cavab olaraq bildirik ki, Hindistanın "Eternitive Herbals PVT. LTD." şirkətinin istehsalı olan Livoclean (tablet, № 30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilməsinin nəticəsi: təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir. Bela ki, ekspertizanın bir hissəsini təşkil edən laboratoriyaya sənədlər zamanı müəyyən olundu ki, məhsulun orta çəkisi (1121.15mq) NS-də göstərilən ilə (1000mq±30mq) uyğun deyildir. Həmçinin, bir daha nəzərinizə çatdırırıq ki, Qara quşüzümü (Solanum nigrum (lat), black nightshade (eng), Kakmachi (hind) – tərkibində güclü alkaloidlər olan zəhərli bitkidir və EFSA-nın "COMPENDIUM OF BOTANICALS THAT HAVE BEEN REPORTED TO CONTAIN TOXIC, ADDICTIVE, PSYCHOTROPIC, OR OTHER SUBSTANCES OF CONCERN" siyahısına əsasən bu bitkinin BFMQƏ-lərinin tərkibində istifadəsi təhlükəlidir. Bu bitkinin yalnız dərman vasitələrinin tərkibində istifadəsi mümkündür. (bax: https://efsa.onlinelibrary.wiley.com/doi/pdf/10.2903/j.efsa.2009.281). □ Göstərilənləri nəzərə alaraq bildirik ki, təqdim olunmuş məhsulun hazırlanma texnologiyası, təhlükəsizliyi və keyfiyyəti şübhə doğurduğu üçün adı qeyd edilən məhsulun istifadəsi məqsədəuyğun hesab olunmur. □
Lokogen	Tablet	1	Methylsulfonylmethane - 500 mg, Boswellia serrata extract - 100 mg, Type II collagen raw material (equals to 40 mg Type II collagen 60%) - 66.7 mg	Microcrystalline cellulose, Crosslinked carboxymethylcellulose sodium (E 468), Coating material (Polyvinylalcohol (E 1203), Talc (E 553b), Glycerol monostearate (E 471), Polysorbate-80 (E 433), Polyvinylpyrrolidone (E 1201), Magnesium stearate (E 470b)	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	02.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lokogen (tablet, №30) adlı məhsul simüük və qırdıraq toxumasının funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Macstrong B6	Tablet	6 x 10	Magnesium carbonate - 450 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1.4 mg	Maltodextrin, Corn starch, Magnesium stearate, Polyvinylpyrrolidone K30, Silicon dioxide, Microcrystalline cellulose	Alisa İlaç Gıda Kosmetik San. Tic. Ltd. Şti	Türkiyə	17.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Macstrong B6 (tablet, № 60) adlı məhsul maqnezium B6 vitamini və maqnezium mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Macstrong B6	Tablet	6 x 10			Alisa İlaç Gıda Kosmetik San. Tic. Ltd. Şti	Türkiyə			
Mariyam	Tablet	3 x 10			Bereket İlaç Kosmetik A.Ş	Türkiyə			□ "Nərmin Muradova Mirzabala qızı" tərəfindən göndərilmiş 23.12.2021 il tarixli məktuba cavab olaraq bildirik ki, Türkiyənin "Bereket İlaç Kosmetik A.Ş" şirkətinin istehsalı olan Mariyam (kapsul №10) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriyaya analizləri zamanı məhsulun orta çəkisi 1063.5mq (400.0mq±15% 340.0 -- 460.0mq) olaraq aşkar edilmişdir ki, bu da normativ sənəddə qeyd edilən göstəriciyə uyğun deyildir. Bundan başqa, B1 və B6 vitaminlərinin məhsula daxil olma forması qeyd edilməyib. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildirik ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.
Mauglin	Kapsul	3 x 10			SIA "Primea"	Latviya	17.02.2022	Xitam verilən müraciətlər	
Melasom plus	Kapsul	1 x 30	L-Tryptophan - 200 mg, L-Glycine - 50 mg, Passion flower dry extract (Passiflora incarnata) - 15 mg, Pyridoxine hydrochloride (Vitamin B6 - 4.11 mg) – 5 mg, Riboflavin - 5 mg, Melatonin - 1 mg, Magnesium citrate – 50 mg, Calcium carbonate – 25 mg	Fatty acids diglyceride, Dicalcium phosphate, Talcum, Magnesium salts of fatty acids, Silicon dioxide, Hydroxypropyl methyl cellulose	Plameca Plantas Medicinales y Complementos Alimenticios, S.A	İspaniya	10.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Melasom plus (kapsul № 30) (adlı məhsul yuxarıda yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərinin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Menda	Tablet	2 x 30	Magnesium (Magnesium carbonate - 237 mg) - 56.25 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride - 1.9 mg) - 1.4 mg	Cellulose, Sorbitol, Talc, Magnesium stearate, Polyvinylpyrrolidone	Maspex GMW Sp.z.o.o (Polski Lek S.A.)	Polşa	02.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Menda (tablet, № 60) adlı məhsul maqnezium mineralı və B6 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Mildos	Tablet	1	Passiflora incarnata herb dry extract - 100 mg, Valeriana officinalis rhizome and root dry extract - 100 mg, Magnesium (as Magnesium oxide) - 10 mg, Humulus lupulus L.strobile dry extract - 25 mg, Folic acid - 200 mcg	Magnesium stearate, Microcrystalline cellulose, Sorbitol	Pharmanor İlaç Sanayi Ticaret Limited Şirkəti	Türkiyə	04.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mildos (tablet, № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Mucobronx	Şərbət	100 ml	Marshmallow (Althaea officinalis) dry root extract (20:1) - 3.125 g, Chamomile (Matricaria chamomilla) flower liquid (water-ethanol) extract - 2.5 g	Sugar, Potassium sorbate (E 202), Sodium benzoate (E 211), Citric acid, Water	Fortex Nutraceuticals Ltd.	Bolqarıstan	24.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mucobronx (şərbət, 100 ml) adlı məhsul bəlgəm ifrazını artırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: "İstifadə qaydası" rəyə müvafiq olaraq qeyd edilsin.
Multigrip İmmuno	toz	1			Mir İlaç San. və Tic. Anonim Şirkəti	Türkiyə	16.02.2022	Xitam verilən müraciətlər	Quluzadə Elşad Sahib oğlu" tərəfindən göndərilmiş 19.01.2022 -ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "Mir İlaç San. və Tic. Anonim Şirkəti" şirkətinin istehsalı olan Multigrip İmmuno (toz №10) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyən etmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun xarici görünüşü orta çəkisi qahıyavi və ağ rəngli, xarakterik qoxulu, toz və granül qarışığı. (NS-də xarici görünüşü bənövşəyi rəngli granullar kimi qeyd olunub), orta çəkisi 8.5728 q; tərkibi: 5.2581 q (4.850 -- 5.150 q) olaraq aşkar edilmişdir. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □
Multisense Complex	Tablet	1			Mir İlaç San. və Tic. A. Ş.	Türkiyə	16.02.2022	Xitam verilən müraciətlər	"Quluzadə Elşad Sahib oğlu" tərəfindən göndərilmiş 17.01.2022 -ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "Mir İlaç San. və Tic. Anonim Şirkəti" şirkətinin istehsalı olan Multisense Complex (tablet №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyən etmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun orta çəkisi 1.50340 q (1.140 -- 1.260 q) - (NS-də verilən limitlərə uyğun deyil.) olaraq aşkar edilmişdir. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □
Nat-arküdə	Kapsul	1	Vitex agnus castus fruit dry extract – 90 mg	Corn starch; Capsula shell :gelatin, glycerine, water	Herba Flora MMC	Azərbaycan	25.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nat-arküdə (kapsul, № 100) adlı məhsul qadın sağlamlığını qorumaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
NBL Probiotic Gold	toz	2 x 10	Fructooligosaccharide (Fibre, 90%) - 562.5 mg, Polydextrose (Fibre, 74%) - 400.325 mg, L-ascorbic acid (Vitamin C 100%) - 75 mg, Vitamin E (DL-alpha-tocopheryl acetate) - 7.5 mg d-TE, Streptococcus thermophilus - 8.2 x 10 ⁸ CFU, Lactobacillus acidophilus - 4.3 x 10 ⁸ CFU, Lactobacillus rhamnosus - 4.3 x 10 ⁸ CFU, Bifidobacterium longum - 4.3 x 10 ⁸ CFU, Bifidobacterium bifidum - 4.3 x 10 ⁸ CFU, Dry Vitamin A - 600.6 mcg RE, Pyridoxine hydrochloride (Vitamin B6, 82%) - 1.9844 mg, Thiamine hydrochloride (Vitamin B1,78%) - 1.404 mg, Riboflavin (Vitamin B2, 100%) - 1.6 mg	Lactulose, Orange taste powder, Orange flavour, Milk flavour, Magnesium salts of fatty acids, Soy	Cell Biotech Co.Ltd.	Cənubi Koreya	18.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NBL Probiotic Gold (səse, №20) adlı məhsul bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək və immün sistemini möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkibi və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Nemobil	toz	20	ifidobacterium Bifidum(550 billion/g) (equiv.to 0,55*10 ⁹) - 1 mg; Lactobacillus Rhamnosus GG (410 billion/g) (equiv.to 0,65*10 ⁹)- 1, 6 mg; Bifidobacterium Infantis (210 billion/g) (equiv.to 0,225*10 ⁹) - 1,071 mg; Lactobacillus Acidophilus (500 billion/g) (equiv.to 0,225*10 ⁹) - 0, 45 mg; Lactobacillus Casei (420 billion/g) (equiv.to 0,25*10 ⁹)- 0, 6 mg; Saccharomyces Boulardii (20 billion/g) (equiv.to 0,45*10 ⁹)-22,5 mg; Cholecalciferol(equiv. to 400 IU Vitamin D3)- 4 mg; İnulin- 50 mg.	Maltodextrin, Isomalt, Strawberry flavor	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	09.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nemobil (toz , səse № 20) adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Nemoten-L	Tablet	2 x 10	Tryptophan - 300 mg, Melatonin - 1 mg, Valerian (Valeriana officinalis L.) root extract - 100 mg, Passion (Passiflora incarnata L.) flower leaf extract - 100 mg, Lemon balm (Melissa officinalis L.) leaf extract - 100 mg, Mountain Hawthorn (Crataegus pinnatifida) fruit extract - 40 mg, Magnesium hydroxide (Eq. to 100 mg Magnesium) - 240 mg, Pyridoxine hydrochloride (Eq. to 4.11 mg Vitamin B6) - 5 mg	Microcrystalline cellulose, Dicalcium phosphate, Polyvinylpyrrolidone, Croscarmellose sodium, Silicon dioxide, Magnesium stearate, Green coating	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	07.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nemoten-L (tablet, №20) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□
Nexen	Şərbət	150 ml	Beta-glucan – 125 mg, Selenium (as Sodium selenite) – 125 mcg, Zinc (as Zinc sulfate monohydrate) – 21 mg, Vitamin C (as Ascorbic acid) – 90 mg, Vitamin E (as alpha-Tocopherol) – 35 mg	Polysorbate 80, Orange flavour, Sodium benzoate, Potassium sorbate, Sucralose, Glycerine, Deionized water	Tocura İlaç Sənayə və Ticarət A.Ş.	Türkiyə	23.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nexen (şərbət, 150 ml) adlı məhsul immün sistemini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: a) Məhsulun tərkibi rəyə uyğun göstərilisən.□ b) İstehsalçı və ünvanı əablaşdırmada düzün əvd olunsun
Nogrip	toz	10	Salix alba bark extract - 250 mg, Echinacea purpurea root extract- 300 mg; Sambucus nigra fruit extract - 70 mg; Salvia officinalis leaf extract- 70 mg; Menthol- 50 mg; Vitamin C (Ascorbic acid) - 150 mg, Zinc (as Zinc sulfate) - 4 mg.	Maltodextrin, Sodium bicarbonate, Sucralose	Vega İlaç Kozmetik Gıda İmalat San. Tic. Ltd. Şti	Türkiyə	07.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nogrip (toz, şəşədə №210) adlı məhsul immün sistemini fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Yaş həddi rəyə uyğun olaraq göstərilisən.
Novalopin	Kapsul	2 x 15	Fish oil - 1000 mg (EPA - 350 mg, DHA - 250 mg), Vitamin E - 7.5 mg	Gelatine, Glycerin	Gricar Chemical S.R.L.	İtaliya	16.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Novalopin (kapsul №30) (Seriya nömrəsi: L210694; İstehsal tarixi: 01.10.2021; Son istifadə tarixi: 01.10.2024) adlı məhsul omega 3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Novasan kids	Şərbət	150ml			Gricar Chemical S.R.L.	İtaliya	17.02.2022	Xitam verilən müraciətlər	
Nurkavir	Tablet	2 X 15	Vitamin A(as Retinol acetate) - 2 mg, Vitamin C (Ascorbic acid)- 100 mg, Vitamin D3 (Cholecalciferol)- 340 IU, Vitamin E(as DL-alfa-tocopherol); - 20 mg, Vitamin K1(Phytomenadione)- 0.07 mg, Vitamin B1(as Thiamine hydrochloride) - 1.5 mg, Vitamin B2 (Riboflavin)- 2 mg, Vitamin B3 (Nicotinic acid)- 20 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride)- 2 mg, Folic acid - 400 mcg, Vitamin B12(Cyanocobalamin)- 0.002 mg, Biotin (as D-biotin) - 0.05 mg, Vitamin B5 (Pantothenic acid)- 5 mg, Tricalcium phosphate(content calcium 77 mg, phosphorus 39 mg)- 200 mg, Iron (as Iron fumarate)- 16 mg, Iodine(as Potassium iodine) - 0.038 mg, Magnesium (as Magnesium sulfate- 40 mg, Zinc(as Zinc oxide) - 20 mg, Selenium (as Sodium selenite) - 0,06 mg, Copper (as Copper gluconate) - 0,8 mg, Manganese(as Manganese carbonate) - 1,4 mg, Chromium (as Chromium picolinate) - 0.073 mg	Magnesium stearate, Maltodextrin, Polyvinilpirrolidone(PVP), Crospovidone	Yeni Pharma Tibbi Malzeme İlaç San. İç ve Diş. Tic. Ltd. Şti	Türkiyə	08.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nurkavir (tablet, №30) adlı məhsul vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nutricomp Standart Neutral	məhlul	500 ml	Fat (Saturated fatty acids - 0.98 g, MCT - 0.5 g, Monounsaturated fatty acids - 0.54 g, Polyunsaturated fatty acids - 1.6 g, Omega-3 fatty acids (EPA - 0.03 g, DHA - 0.02 g) - 0.26 g) - 3.3 g, Carbohydrates (Sugar - 0.44 g, Lactose - 0.005 g) - 14 g, Protein - 3.8 g, Salt - 0.25 g, Na - 100 mg, K - 150 mg, Ca - 75 mg, Mg - 20 mg, P - 65 mg, Cl - 100 mg, Fe - 1.2 mg, Zn - 1.2 mg, Cu - 150 mcg, I - 13 mcg, Cr - 7 mcg, F - 0.10 mg, Mn - 0.20 mg, Mo -10 mcg, Se - 7 mcg, Vitamin A - 90 mcg, Vitamin D - 1 mcg, Vitamin E - 1.5 mg, Vitamin K - 7 mcg, Vitamin B1 - 0.2 mg, Vitamin B2 - 0.2 mg, Vitamin B6 - 0.2 mg, Vitamin B12 - 0.3 mcg, Vitamin C - 10 mg, Niacin - 1.8 mg, Folic acid - 30 mcg, Pantothenic acid - 0.60 mg, Biotin - 5.0 mcg, Choline - 30 mg, Beta-carotene - 0.10 mg	Water, Maltodextrine	Nutricomp Diät Pharma GmbH (for B.Braun Melsungen AG)	Almaniya	21.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nutricomp Standart Neutral (məhlul, 500 ml) (Seriya:2141370547, İstehsal tarixi:11.10.2021, Son istifadə tarixi:10.04.2023) adlı məhsul xüsusi tibbi məqsədlər üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nutricomp Standart Neutral	məhlul	500 ml	Fat (Saturated fatty acids - 0.98 g, MCT - 0.5 g, Monounsaturated fatty acids - 0.54 g, Polyunsaturated fatty acids - 1.6 g, Omega-3 fatty acids (EPA - 0.03 g, DHA - 0.02 g) - 0.26 g) - 3.3 g, Carbohydrates (Sugar - 0.44 g, Lactose - 0.005 g) - 14 g, Protein - 3.8 g, Salt - 0.25 g, Na - 100 mg, K - 150 mg, Ca - 75 mg, Mg - 20 mg, P - 65 mg, Cl - 100 mg, Fe - 1.2 mg, Zn - 1.2 mg, Cu - 150 mcg, I - 13 mcg, Cr - 7 mcg, F - 0.10 mg, Mn - 0.20 mg, Mo -10 mcg, Se - 7 mcg, Vitamin A - 90 mcg, Vitamin D - 1 mcg, Vitamin E - 1.5 mg, Vitamin K - 7 mcg, Vitamin B1 - 0.2 mg, Vitamin B2 - 0.2 mg, Vitamin B6 - 0.2 mg, Vitamin B12 - 0.3 mcg, Vitamin C - 10 mg, Niacin - 1.8 mg, Folic acid - 30 mcg, Pantothenic acid - 0.60 mg, Biotin - 5.0 mcg, Choline - 30 mg, Beta-carotene - 0.10 mg	Water, Maltodextrine	Nutricomp Diät Pharma GmbH (for B.Braun Melsungen AG)	Almaniya	24.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nutricomp Standart Neutral (məhlul, 500 ml) (Seriya: 2141370548, İstehsal tarixi: 13.10.2021, Son istifadə tarixi: 12.04.2023) adlı məhsul xüsusi tibbi məqsədlər üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Olivinax	Kapsul	4 x 10	Larix sibirica bark extract - 150 mg, Dioscorea caucasica root extract - 100 mg, Trifolium pratense flower extract - 50 mg, Vaccinium myrtillus fruit extract - 50 mg, Berberis crassifolia leaf extract - 35 mg, Potentilla alba root extract - 25 mg, Stellaria media leaf extract - 25 mg, Mumii - 25 mg, Ammonium Alum - 25 mg, Resina pinus sibiricus bark - 15 mg.	Hydroxypropylmethylcellulose	Saşera-Med MMC	Rusiya	16.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Olivinax(kapsul № 40) adlı məhsul Seriya nömrəsi: 01 , istehsal tarixi: 18.12.2021, son istifadə tarixi: 18.12.2024) müxtəlif mənşəli allergiyalar zamanı qıdını bioloji faal maddələrlə zənginləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Omega 3 Multi Nemo	Jelatin kapsullar	6 x 10			Farmakom PTF MMC	Ukrayna	15.02.2022	Xitam verilən müraciətlər	<p>"Sentrum Pharma MMC" şirkətinin 17.01.2022-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Ukraynanın "Farmakom PTF MMC" şirkətinin istehsalı olan OMEGA 3 MULTI NEMO (kapsul, № 60) adlı məhsulun dərman vasitələrinə aid olub-olmaması ilə bağlı məhsula dair müvafiq ekspertiza rəyinin verilməsi mümkündür deyil. Belə ki, ekspertizanın bir hissəsini təşkil edən laboratoriya sınaqları zamanı müəyyən olundu kapsulların orta çəkisi (0.7063 q; tərkibi: 0.4921 q) NS-də göstərilənlərlə (1.4q±3%) uyğun deyildir. □</p> <p>Həmçinin, məhsulun üzərində onu hansı TŞ əsasında hazırladığı haqqında məlumat göstərilsə belə, həmin sənəddə göstərilən məlumatlara əsasən, o, bir neçə məhsula əlavə olunur və burada sözügedən məhsulun adı çəkilir. □</p> <p>Göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkündür deyildir. Hazırlanma texnologiyası, təhlükəsizliyi və keyfiyyəti şübhə doğurduğu üçün adı qeyd edilən məhsulun istifadəsi məqsədəuyğun hesab olunmur.□</p>
Omega Memory Balıq Yağı	Şərbət	150 ml			Mir İlaç San. və Tic. A. Ş.	Türkiyə	11.02.2022	Xitam verilən müraciətlər	<p>Fiziki şəxs Quluzadə Elşad Səhib oğlunun 17.01.2022 il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Mir İlaç San. və Tic. A. Ş." şirkətinin istehsalı olan Omega Memory Balıq Yağı (şərbət, 150 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyən etmək məqsədi ilə müvafiq ekspertiza keçirilməsinin nəticəsi: təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkündür deyildir.□</p> <p>Belə ki, ekspertizanın bir hissəsini təşkil edən laboratoriya sınaqları zamanı müəyyən olundu ki, məhsulun çəkisi (122,68 q) və həcmi (135,0 ml) müvafiq olaraq NS-də göstərilən ilə (136,0 -- 144,0 q; 145,5 -- 154,5 ml) uyğun deyildir. □</p> <p>Göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun hazırlanma texnologiyası, təhlükəsizliyi və keyfiyyəti şübhə doğurduğu üçün adı qeyd edilən məhsulun istifadəsi məqsədəuyğun hesab olunmur.□</p>
Omegapin / Omegapin	Şərbət	190 ml	Fish oil omega-3 polyunsaturated fatty acid (EPA - 54 mg, DHA - 234 mg) - 600 mg, Folic acid - 50 mcg, Vitamin C - 30 mg, Vitamin E - 5 mg, Vitamin A - 0.4 mg, Vitamin D - 5 mcg, Vitamin B12 - 0.7 mcg	Honey, Natural aroma, Pear juice concentrate, Lemon juice concentrate, Polysorbate 20, Water	Medex d.o.o (for Jenzen Pharma, Germany)	Sloveniya	08.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Omegapin / Omegapin (şərbət, 190 ml) adlı məhsul omega-3 tipli yağ turşularının və vitaminlərin əlavə mənəbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Omerol	Kapsul	1	L-carnitine-L-tartrate - 500 mg, Quercetine - 150 mg, Coenzyme Q10 - 60 mg	Magnesium stearate, Microcrystalline cellulose, Colloidal silicon dioxide, Gelatin	Pharmanor İlaç Sənaye Ticarət Limited Şirkəti	Türkiyə	04.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Omerol (kapsul №30) adlı məhsul orqanizmin metabolik proseslərini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Onkomaks	Kapsul	1 pl.flakonda № 30 kapsul	Indole-3-Carbinol (from Brassica oleracea) – 300 mg, Vitex agnus castus fruit dry extract – 100 mg, Vitamin E (as DL-alpha-Tocopherol acetate) – 20 mg, Magnesium (as Magnesium oxide) – 20 mg, Soy isoflavones – 25 mg	Natural Gelatin, Cornstarch	İlaçsən Medikal Sənaye və Dış Ticarət Limited Şirkəti	Türkiyə	09.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Onkomaks (kapsul №30) adlı məhsul qadın sağlamlığını qorumaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Osso	Şərbət	150 ml	Calcium citrate - 400 mg (eq. to 96 mg Calcium), Magnesium sulfate heptahydrate - 100 mg (eq. to 9.8 mg Magnesium), Inositol (Vitamin B8) - 100 mg, Vitamin D3 - 200 IU	Peppermint oil, Guar gum, Glycerin, Citric acid monohydrate, Deionized water, Potassium sorbate, Sodium benzoate, Xanthan gum	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	31.01.2022	müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Osso (şərbət, 150 ml) adlı məhsul kalsium və D3 vitamininin əlavə mənəbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Parametabol	Şərbət	150 ml	Vitamin C (as Ascorbic acid) - 60 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 1 mg, Vitamin B2 (as Riboflavin) - 1.6 mg, Vitamin B3 (as Nicotinic acid) - 12 mg, Vitamin B5 (as Sodium-D-pantothenate) - 4 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1 mg, Vitamin B9 (as Folic acid) - 160 mcg, Vitamin B12 (as Cyanocobalamin) - 2 mcg, Vitamin A (Retinol acetate) - 266 mcg, Vitamin D (as Cholecalciferol) - 10 mcg, Vitamin E (D-alpha-tocopherol acetate) - 110 mg	Sugar, Sucralose, Saccharine, Glycerol/E422, Linseed oil, Tutti - frutti flavor, Citric acid/E 330, Xanthan gum/E412, Tween 80, Sodium benzoate/E211, Deionized water	Pharmanor İlaç Sənaye Ticarət Limited Şirkəti	Türkiyə	28.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Parametabol (şərbət, 150 ml) adlı məhsul bəzi vitaminlərin əlavə mənəbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
PasiValeM 5-HTP	Tablet	1 flakonda №30 tablet	Passiflora (Passiflora incarnata) herb extract- 300 mg; Magnesium oxide (eqv to 100 mg magnesium)- 167 mg; Valerian (Valeriana officinalis) root extract-120 mg; 5-hidroksitriptofan (5-HTP) from seeds Griffonia simplicifolia- 100 mg; Melissa (Melissa axillaris) herb extract- 80 mg.	microcrystalline cellulose, polyvinylpyrrolidone, corn starch, magnesium salts of fatty acids(E 470 b).	Reform Pharma İlaç Kimya Gıda Kosmetik Ticarət Sənaye Anonim Şirkəti	Türkiyə	09.02.2022	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən PasiValeM 5-HTP (tablet, № 30) adlı məhsul MSS-nin faaliyyətini yaxşılaşdırmaq məqsədi ilə qidanı bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□</p> <p>Qeyd:Melissanın elmi adını rəyə uyğun olaraq göstərilsin(arizəçinin təqdim etdiyi həmin xammala analiz sertifikatına əsasən).</p>

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Passimel	Kapsul	3 x 10	Passiflora Incarnata flower extract – 300 mg, Valerian Officinalis root extract – 170 mg, Melissa Officinalis leaf extract – 50 mg, Magnesium oxide - 82.92 mg, Pyridoxine hydrochloride - 6.08 mg (Pure Vitamin B6 - 5 mg)	Magnesium salts of fatty acids, Maltodextrin, Silicon dioxide, Hydroxypropyl methyl cellulose	A PHARMA SAĞLIK ÜRÜNLERİ A.Ş	Türkiyə	10.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən PASSIMEL kapsul № 30 adlı məhsul MMS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Phytodigest / Fitodigest	Daxilə qəbul üçün məhlul	200 ml	Fennel (Foeniculum vulgare) seed extract - 2 g, Star anise (Illicium verum) fruit extract - 1 g, Gentian (Gentiana lutea) root extract - 1 g, Ginger (Zingiber officinale) root extract - 1 g, Fructo - oligosaccharides - 1.5 g, Deshydrated papaya (Carica papaya) fruit extract - 660 mg, Fructose - 500 mg, Lemon (Citrus limon) essential oil - 1.25 mg, Dill (Anethum graveolens) - 1.25 mg, Juniper (Juniperus communis) berries and sprout essential oil - 1.25 mg, Peppermint (Mentha piperita) - 1.25 mg, Rosemary (Rosmarinus officinalis) - 0.25 mg	Concentrated lemon juice, Lemon flavour, Mint flavour, Sodium benzoate, Potassium sorbate, Citric acid, Water	Les Trois Chenes	Fransa	11.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Phytodigest / Fitodigest (Daxilə qəbul üçün məhlul, 200 ml) (Seriya nömrəsi: 2125702/2, istehsal tarixi: 01.09.2021, son istifadə tarixi: 01.09.2024) adlı məhsul mada-bağıracaq sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Plema	Şərbət	120 ml	Plantago (Plantago major) leaf soft extract – 1 ml, Mallow (Malva sylvestris) flower and leaf soft extract – 1 ml, Thyme (Thymus vulgaris) herb soft extract – 0.5 ml, Oregano (Origanum vulgare) herb soft extract – 0.5 ml	Sucrose, Sodium benzoate, Raspberry soft juice, Citric acid, Glycerol, Potassium sorbate, Xanthan gum, Purified water	"Bəyaz Flora" MMC	Azərbaycan	01.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Plema (şərbət, 120 ml) adlı məhsul yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Pro İso tonic Drink Orange	toz	525 q	Dextrose – 53.39 g, Maltodextrin – 35.8 g, Vitamin C – 34.6 mg, Niacin (NE) – 7 mg, Vitamin E (TE) – 5.3 mg, Pantothenic acid – 2.6 mg, Vitamin B6 – 0.66 mg, Vitamin B2 – 2.9 mg, Vitamin B1 – 0.49 mg, Folic acid – 99.5 mg, Calcium – 332 mg, Magnesium – 180 mg, Zinc – 10.9 mg, Sodium – 949 mg	Flavor, Salt, Citric acid, Silicon dioxide, Beta carotene	Anona GmbH (for Konzept Nutrition GmbH)	Almaniya	08.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pro İso tonic Drink (toz, 525 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Probilac™ /Probilak™	Kapsul	1	Probiotic microorganisms (Saccharomyces boulardii, Lactobacillus acidophilus, Bifidobacterium longum, Lactobacillus plantarum) - 131 mg (5 x 10 ⁹ CFU)	Maltodextrine, Hydroxypropyl methylcellulose (E 464)	Aktiv Farma Kimya Tic.Ltd.	Türkiyə	01.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Probilac™ /Probilak™ (kapsul №10) adlı məhsul həzm sisteminin fəaliyyətinin tənzimlənməsi məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Prodarm	Kapsul	2 x 10	Lactobacillus Rhamnosus - 0.5x10 ⁸ CFU, Lactobacillus Plantarum - 0.5x10 ⁸ CFU, Lactobacillus Acidophilus - 1x10 ⁹ CFU, Streptococcus Thermophilus - 0.5x10 ⁸ CFU, Bifidobacterium Bifidum - 1x10 ⁹ CFU, Bifidobacterium breve - 0.5x10 ⁹ CFU, Bifidobacterium infantis - 0.5x10 ⁹ CFU, Lactobacillus bulgaricus - 0.25x10 ⁹ CFU, Zinc sulphate monohydrate (Zinc 5 mg) - 13.736 mg, Inulin - 150 mg	Magnesium stearate, Silicon dioxide, Microcrystalline cellulose, Hydroxypropylmethylcellulose	APHARMA Sağlık Ürünleri A.Ş. İkitelli	Türkiyə	28.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Prodarm (kapsul №20) adlı məhsul bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Progen İso	Tablet	3 x 10	Genistein and Daidzein (isoflavones) from Soy extract - 25 mg, Epigallocatechin - 3 - gallate from Green tea extract - 60 mg, Indole - 3 - carbinol from Brassica - 100 mg	Microcrystalline cellulose, Magnesium stearate, Silica	Gricar Chemical S.R.L.	İtaliya	22.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Progen Iso (tablet, №30) adlı məhsul Qadın sağlamlığını qorumaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Prokartin	Şərbət	150 ml	Vaccinium myrtillus fruit dry extract- 360 mg; L-carnitine tartrate- 200 mg; Bee propolis dry extract- 100 mcg; Selenium(as Sodium selenite)- 10 mcg; Zinc(as Zinc sulphate)- 5 mcg.	Deionized water,Xanthan Gum, Citric acid, Rasperry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose.	Aspar İlaç, Kosmetik Gıda Sanayii A.Ş.	Türkiyə	24.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Prokartin (şərbət, 150 ml) adlı məhsul immün sistemi və göz fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
ProLakt	toz	5 q x 15	Lactobacillus acidophilus - 350 million, Lactobacillus casei - 150 million, Lactobacillus rhamnosus - 200 million, Lactobacillus plantarum - 150 million, Lactobacillus bulgaricus - 150 million, Bifidobacterium infantis - 150 million, Bifidobacterium longum - 150 million, Bifidobacterium breve - 150 million, Streptococcus thermophilus - 200 million, Saccharomyces boulardii - 50 million, Zinc (as Zinc sulphate monohydrate) - 4 mg, Fructooligosaccharides - 80 mg	Maltodextrin, Banana flavor, Magnesium stearate, Sucralose	Sunmed İlaç Kosmetik və Gıda Ürün San.ve Tic. Ltd. Şti.	Türkiyə	08.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ProLakt (toz, şəşdə № 5 q x 15) adlı məhsul bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Prosupps Hydro BCAA Texas Tea	toz	402 q	2:1:1 BCAA Matrix: L-Leucine - 3.5 g, L-Isoleucine - 1.75 g, L-Valine - 1.75 g; Full spectrum EAA Matrix (L-Lysine, L-Threonine, L-Phenylalanine, L-Methionine, L-Histidine, L-Tryptophan) – 3 g, Potassium (as Potassium Chloride) - 100 mg, Sodium (as Sodium Citrate) - 50 mg	Trisodium citrate dehydrate, Citric Acid, Natural Flavors, Sucralose, Calcium silicate, Silicon Dioxide, Fruit&Vegetable juice, Acesulfame potassium	DryBev, İnc (for Prosupps LLC)	ABŞ	14.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Prosupps Hydro BCAA Texas Tea (toz, 402 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Pruselin	Tablet	2 x 15	Valerian (Valeriana officinalis L.) root dry extract standardized 0.8% as sesquiterpene acids expressed as valerianic acid - 150 mg, Passionflower (Passiflora incarnata L.) aerial part with flower dry extract standardized 4% as total flavonoids expressed as vitexin – 93.75 mg, Mint (Mentha piperita L.) leaf dry extract standardized 0.5% as essential oil - 100 mg, Balm mint (Melissa officinalis L.) leaf dry extract standardized 4% hydroxycinnamic derivatives calculated as rosmarinic acid - 150 mg	Calcium hydrogen phosphate, Microcrystalline cellulose, Magnesium stearate, Silica	Gricar Chemical S.R.L.	İtaliya	21.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pruselin (tablet № 30) adlı məhsul MMS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstəriləmkə)	Köməkcə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Pudameks	Tablet	1(İçarisində№ 30 tablet)	L- glutathione- 0,125 mg; Cynara scolomus leaf extract- 100 mg; Milk Thistle aerial part extract(equiv. to 70 mg Silymarin)-87,5 mg.	Microcrystalline cellulose, Polyvinilpyrrolidone, Magnesium stearate.	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	11.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pudameks (tablet, № 30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
R1 BCAAs Pineapple Blast	toz	426 g	Total carbohydrate - 1 g, BCAAs blend: L-leucine – 2.5 g, L-isoleucine – 1.25 g, L-valine - 1.25 g	Natural and Artificial Flavors, Citric acid, Potassium citrate, Sucralose, Acesulfame potassium, Sunflower Lecithin, FD&C yellow #5, FD&C yellow #6	Nutrivo LLC (for Rule One Proteins, LLC)	ABŞ	17.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən R1 BCAAs Pineapple Blast (toz, 426 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
R1 Essential Amino Acids 9	toz	345 q	L-Leucine - 2.5 g, L-Isoleucine - 1.25 g, L-Valine - 1.25 g, Lysine Hydrochloride - 900 mg, L-Threonine – 850 mg, L-Phenylalanine - 450 mg, L-Methionine – 150 mg, L-Histidine - 100 mg, L-Tryptophan – 50 mg, Electrolyte Blend (Sodium Chloride, Potassium Chloride, Magnesium Oxide) – 500 mg	Malic Acid, Natural and Artificial Flavors, Citric Acid, Silicon Dioxide, Calcium Sillicate, Sunflower Lecithin, Sucralose, Acesulfame Potassium, FD&C Yellow #5, FD&C Yellow #6.	Nutrivo LLC (for Rule One Proteins, LLC)	ABŞ	17.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən R1 Essential Amino Acids 9 (toz, 345 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
R1 LBS Chocolate Fudge	toz	5500 g	Carbohydrate Blend (Maltodextrin, Organic Rice Bran, Pisum Sativum (peas) as Carb1™) – 204 g, Protein Blend (Whey Protein Concentrate, Whey Protein Isolate, Whey Protein Hydrolysate) – 40 g, Creatine monohydrate – 2 g, Medium-Chain Triglycerides - 1 g, L-Glutamine – 500 mg	Cocoa (Processed with Alkali), Flavors, Lecithin, Guar Gum, Sucralose, Acesulfame Potassium, Reb A (Stevia Extract)	Nutrivo LLC (for Rule One Proteins, LLC)	ABŞ	14.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən R1 LBS Chocolate Fudge (toz, 5500 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
R1 Pre-Amino Pineapple Orange	toz	252 q	L-Leucine - 1250 mg, L- Valine - 625 mg, L-Isoleucine - 625 mg, Beta-Alanine (CarnoSyn) - 600 mg, L-Citrulline - 600 mg, Betaine anhydrous - 600 mg, Taurine - 600 mg, L-Glutamine - 500 mg, L-Lysine HCL - 350 mg, L-Threonine - 150 mg, L-Phenylalanine - 100 mg, Caffeine blend (Green Tea leaf extract - 90 mg, Whole Coffee (Organic Coffeeberry) fruit extract - 30 mg) - 120 mg	Malic Acid, Natural and Artificial Flavors, Citric Acid, Silicon Dioxide, Calcium Sillicate, Sunflower Lecithin, Sucralose, Acesulfame Potassium, FD&C Yellow #5, FD&C Yellow #6.	Nutrivo LLC (for Rule One Proteins, LLC)	ABŞ	22.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən R1 Pre-Amino Pineapple Orange (toz, 252 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
R1 Whey Blend Chocolate Fudge	toz	2312 q	Protein Blend (Whey Protein Concentrate, Whey Protein Isolate, Hydrolyzed Whey Protein Isolate) – 24 g	Cocoa (Processed with Alkali), Natural and Artificial Flavors, Lecithin, Xanthan Gum, Cellulose Gum, Salt, Sucralose.	Nutrivo LLC (for Rule One Proteins, LLC)	ABŞ	14.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən R1 Whey Blend Chocolate Fudge (toz, 2312 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Rakinaza	Kapsul	2 x 10	Serratiopeptidase enzyme - 48 000 IU (45 mg), Nattokinase - 700 IU (35 mg)	Natural gelatin, Cornstarch	İlaçsan Medikal Sənayə və Dış Ticarət Limited Şirkəti	Türkiyə	09.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Rakinaza (kapsul № 30) adlı məhsul serratiopeptidaza və nattokinaza fermentinin çatışmazlığı hallarında tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ravida-F	Kapsul	3 x 10	Folic acid - 400 mcg, Iodine - 200 mcg (as Potassium iodide 261.6 mcg)	Magnesium Stearate, Microcrystalline cellulose, Gelatin	NPL Fitoprodukt MMC	Ukrayna	31.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ravida-F (kapsul, №30) adlı məhsul ffol turşusu və yodun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Reblut	Tablet	1	Iron gluconate (eq.to 19 mg of Iron) - 159 mg, Folic acid - 200 mcg, Vitamin B12 (as Cyanocobalamin) - 2 mcg, Vitamin C (as Ascorbic acid) - 30 mg	Magnesium stearate, Sorbitol	Pharmanor İlaç Sənayə Ticarət Limited Şirkəti	Türkiyə	03.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Reblut (tablet №30) adlı məhsul dəmir, fol turşusu və B12 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Redovit	Tablet	1	Iron gluconate (eq.to 19 mg of Iron) - 159 mg, Folic acid - 200 mcg, Vitamin B12 (as Cyanocobalamin) - 2 mcg, Vitamin C (as Ascorbic acid) - 30 mg	Magnesium stearate, Sorbitol	Pharmanor İlaç Sənayə Ticarət Limited Şirkəti	Türkiyə	03.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Redovit (tablet №30) adlı məhsul dəmir, fol turşusu və B12 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Refamin	məhlul	100ml	Choline (as Choline chloride) - 74.61 mg, L-glycine - 50 mg, Vitamin B9 (Folic acid) - 50 mcg, Vitamin B2 (as Riboflavin-5-phosphate) – 0.78 mg, Vitamin B3 (as Niacinamide) – 6.97 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 0.74 mg, Vitamin B12 (as Cyanocobalamin) - 8 mcg, Magnesium (as Magnesium citrate) – 8.43 mg	Deionized water, Glycerine, Orange aroma, Xanthan gum, Sorbitol, Potassium sorbate	Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel və Tərm Ürünleri Gıda Turizm İth. Ihr. Sən və Tic. Ltd. Şti	Türkiyə	02.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Refamin (məhlul 100 ml) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: tərkib hissəsi rəyə uyğun olaraq (tərkibə əid sənədə istinad olaraq) tərtib olunsun.
Relax	Kapsul	3 x 10	Valeriana officinalis root dry extract - 110 mg, Melissa officinalis leaf dry extract - 100 mg, Passiflora incarnata herb dry extract - 100 mg, Magnesium (as Magnesium hydroxide) - 100 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 6 mg	Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide	Botafarma Sağlık Ürünleri Tic. və San. Ltd.Şti	Türkiyə	25.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Relax (kapsul, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: tərkib rəyə uyğun tərtib olunsun.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstəriləmsə)	Köməkcə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Relozen	Tablet	1	Folic acid - 500 mcg, Biotin - 150 mcg, Copper (as Copper (II) sulfate anhydrous- 2.5 mg) - 1000 mcg, Iodine (as Potassium iodide - 365 mcg) - 140 mcg, Iron (as Iron (II) sulfate - 46.3 mg) - 17 mg, Calcium (as Calcium carbonate - 250 mg) - 100 mg, Magnesium (as Magnesium carbonate - 520 mg) - 150 mg, Selenium (as Sodium selenite - 71.73 mcg) - 30 mcg, Natural mixed carotenoids - 2 mg, Zinc (as Zinc oxide - 16.7 mg) - 15 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 3 mg, Vitamin B2 (as Riboflavin) - 2 mg, Vitamin B3 (as Nicotinic acid) - 20 mg, Vitamin B5 (as Sodium D-pantothenate) - 6 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 6 mg, Vitamin B12 (as Cyanocobalamin) - 6 mcg, Vitamin C (as Ascorbic acid) - 70 mg, Vitamin D3 (as Cholecalciferol) - 10 mcg (400 IU), Vitamin E (as D-alpha-tocopherol acetate) - 20 mg, Vitamin K (as Menaquinone-7) - 40 mcg	Sorbitol, Lactose, Microcrystalline cellulose, Sugar, Corn starch, Gum arabic, Magnesium stearate	Pharmanor İlaç Sənayi Ticarət Limited Şirkəti	Türkiyə	03.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Relozen (tablet, №30) adlı məhsul vitamin və mineralları əlavə mənəbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Renestit	məhlul	200 ml	Horsetail (Equisetum arvense) herb liquid extract (1:9) - 330 mg, Prickly pear (Opuntia ficus indica) stem liquid extract - 170 mg, Rosemary (Rosmarinus officinalis) leaf liquid extract (1:1) - 170 mg, Bermuda grass (Cynodon Dactylon) rhizome decoction powder - 170 mg, Lemon balm (Melissa officinalis) leaf liquid extract (1:1) - 170 mg, Lovage (Levisticum officinale) radix liquid extract - 150 mg, Cats claw (Uncaria tomentosa) innerbark dry extract - 50 mg, Centaury (Centaurea erythraea) herb dry extract - 18 mg.	Potassium sorbate, Deionized water, Flavouring	DSZ Doğal Sağlq Gıda və Kosmetik Ürünleri qablaşdırılıb FITOLAB MMC (Azərbaycan Respublikası)	Türkiyə	10.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Renestit (məhlul, 200 ml) adlı məhsul sidik-ifrazat sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Repikson	Kapsul	2 x 15	American Cranberry Fruit Dry Extract (Vaccinium Macrocarpon L.) (equiv. min 30 mg (30%) Proantocyanidins type A) - 100 mg, D-Mannose - 40.05 mg, Potassium Citrate (equiv to 23.8 mg elemental Potassium) - 62.15 mg, Vitamin C - 60.16 mg	Maltodextrin, Silicone Dioxide, Magnesium Stearate, Capsule shell (1% Titanium Dioxide, 0,0733% Yellow Iron Oxide, qsp 100% Gelatine)	AD Medline Sağlq Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	22.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Repikson (kapsul №20) adlı məhsul sidik- ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Resed	Kapsul	4 x 10	Mentha piperita leaf extract - 2.5 mg, Pimpinella anisum fruit extract - 11 mg, Matricaria recutita flower extract - 5 mg, Hypericum perforatum leaf extract - 15 mg, Glycyrrhiza glabra root extract - 75 mg, Valeriana officinalis root extract - 30 mg, Ascorbic acid - 50 mg, Fructooligosaccharides - 311.5 mg	Hydroxypropylmethylcellulose	Saşera-Med MMC	Rusiya	18.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Resed (kapsul № 40) adlı məhsul sinir-sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Restovit	Tablet	1	Vitamin A (as Retinol acetate) – 1 mg, Vitamin C (as L-ascorbic acid) – 80 mg, Vitamin D3 – 200 IU, Vitamin E (as alpha tocopheryl acetate)–10 mg, Vitamin K1 (as phylloquinone) – 0.07 mg, Vitamin B1 (as Thiamine hydrochloride) – 1.5 mg, Vitamin B2 (Riboflavin) – 2 mg, Vitamin B3 (as Nicotinamide) – 20 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 2 mg, Folic acid – 400 mcg, Vitamin B12 (as Cyanocobalamin) – 2 mcg, Biotin (as D-biotin)-50 mcg, Vitamin B5 (as Calcium D-pantothenate) – 5 mg, Calcium citrates - 300 mg, Iron fumarate – 50 mg, Potassium iodide – 0.05 mg, Magnesium sulfate heptahydrate – 100 mg, Zinc sulphate – 25 mg, Sodium Selenite – 150 mcg, Copper gluconate – 3 mg, Manganese Sulfate – 3 mg, Chromium picolinate – 3 mg, Calcium glycerophosphate – 48 mg	Maltodextrin, Tri calcium phosphate, Magnesium stearate	Ensa MNS GIDA Takviyeleri Üretim ve Araştırma Merkezi	Türkiyə	24.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Restovit (tablet №30) adlı məhsul vitamin və mineralları əlavə mənəbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Rumepin	Kapsul	1	Cranberry Extract (Vaccinum Macrocarpon) – 90.15 mg, Artichoke Extract (Cynara Scolymus) – 40.16 mg (equiv. to 1.2 mg cynarin), Potassium Citrate - 60 mg (equiv. to 22.98 mg elemental Potassium), Vitamin C (Ascorbic Acid) – 50.5 mg	Maltodextrin, Silicone Dioxide, Magnesium Stearate, Capsule (Titanium Dioxide, Yellow Iron Oxide, Gelatine)	AD Medline Sağlq Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	16.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Rumepin (kapsul №30) adlı məhsul sidik-ifrazat sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ QEYD: Nazarınıza çatdırın ki, artıq 2021-ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmasında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir (https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585). Bunu məhsulun gələcək idxal üçün istehsal zamanı nəzərə almağınız zəruridir! □
R-Weiler Focus Drink Zero	Daxilə qəbul üçün məhlul	330 ml	Taurine - 500 mg, Magnesium lactate - 480 mg, Green tea (Camellia sinensis L. Kunzite) leaf extract - 330 mg, N-acetyl-L-tyrosine - 100 mg, Natural caffeine (from green coffee beans) - 100 mg, Pyridoxine hydrochloride - 1.5 mg	Water, Carbon dioxide, Citric acid, E 150a, Flavourings, Sucralose, Acesulfame K	Olimp Laboratories Sp. z o.o	Polşa	24.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən R-Weiler Focus Drink Zero (daxilə qəbul üçün məhlul, 330 ml) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Salcofer	Tablet	1	Iron gluconate - 159 mg (eq. to 19 mg iron), Folic acid - 200 mcg, Vitamin B12 (as Cyanocobalamin) - 2 mcg, Vitamin C (as Ascorbic acid) - 30 mg	Magnesium stearate, Sorbitol	Pharmanor İlaç Sənayi Ticarət Limited Şirkəti	Türkiyə	14.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Salcofer (tablet №30) adlı məhsul dəmir, fol turşusu və B12 vitamininin əlavə mənəbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Salutem Pregna	Kapsul	2 x 15	Fish oil - 250 mg (DHA 125 mg, EPA 25 mg), Lutein - 7.5 mg, Vitamin C - 120 mg, Vitamin D - 5 mcg, Vitamin E - 1.8 mg, Vitamin B1 - 1.1 mg, Vitamin B2 - 1.4 mg, Vitamin B3 - 16 mg, Vitamin B5 - 6 mg, Vitamin B6 - 1.4 mg, Vitamin B12 - 2.5 mcg, Vitamin K1 - 75 mcg, Biotin - 50 mcg, Folic acid - 400 mcg, Calcium - 5 mg, Iron - 14 mg, Copper - 1 mg, Iodine - 220 mcg, Zinc - 5 mg, Manganese - 2 mg, Selenium - 55 mcg, Chromium - 40 mcg	Magnesium stearate, Sunflower oil, Soya lecithin, Mono- and Diglycerides, Gelatin (bovine), Glycerin, Black iron oxide, Red iron oxide	Gricar Chemical S.R.L.	İtaliya	16.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Salutem Pregna (kapsul №30) (Seriya: L210729, istehsal tarixi: 01.09.2021, son istifadə tarixi: 01.09.2024) adlı məhsul hamiləliyin planlaşdırılması zamanı, hamiləlik və laktasiya dövründə vitamin və mineralları əlavə mənəbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Sanoles	Kapsul	1	Cranberry (<i>Vaccinium oxycoccos</i>) fruit extract - 250 mg, Uva-ursi (<i>Arctostaphylos Uva ursi</i>) leaf dry extract - 160 mg, Solidago virgaurea herb powder - 60 mg, Potassium citrate - 19 mg, Sodium citrate - 16 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 5 mg, Folic acid - 200 mcg	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	Pharmanor İlaç Sanayi Ticaret Limited Şirketi	Türkiyə	04.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sanoles (kapsul, № 30) adlı məhsul sidik-İfrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Santro Vit C	Fişləyən tablet	1	Vitamin C (L-ascorbic acid) - 900 mg, Zinc gluconate (contains Zinc - 15 mg) - 104.546 mg, Vitamin K (menaquinone 7) - 0.2 mg, Vitamin D (Cholecalciferol) - 0.015 mg	Milk powder without fat, Sodium carbonate (E 500), Citric acid (E 330), Tartaric acid (E 334), Gum arabic (E 414), Aspartame (E 951), D-limonene, Sunset yellow FCF/Orange yellow S (E 110)	Bereket İlaç Kosmetik A.Ş	Türkiyə	09.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Santro Vit C (tablet № 15) adlı məhsul C, D, K vitaminlərinin və sink mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sedaflor B Night / Sedaflor B Nayt	Kapsul	2 x 10			Sancura Pharma	Pakistan	02.02.2022	Xitam verilən müraciətlər	"RP Aze MMC" tərəfindən 27.12.2021-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Pakistanın "Sancura Pharma" şirkətinin istehsalı olan CPS06/21 seriyalı Sedaflor B Night / Sedaflor B Nayt (Kapsul, N20) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyən etmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □ -Orta çəkisi: 0.43174 q (0.475 -- 0.525 q) -- NS-də verilən limitlərə uyğun deyil.□ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsul təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.
Sedat10	Kapsul	1	Leonurus cardiaca herba dry extract – 31 mg, Mentha piperita leaf dry extract - 31 mg, Crataegus pentagyna fruit dry extract – 31 mg, Valeriana officinalis root and rhizoma dry extract - 60 mg, Melissa officinalis leaf powder – 100 mg, Mentha piperita leaf powder – 100 mg.	Corn starch; Capsula shell: gelatin, glycerine, water.	Herba Flora MMC	Azərbaycan	24.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sedat10 (kapsul № 100) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sedofast Kids	Şərbət	150ml	Tilia cordata flower dry extract - 153 mg, Matricaria recutita flower dry extract - 148 mg, Melissa officinalis leaf dry extract - 50 mg, Lavandula angustifolia flower dry extract - 25 mg	Purified water, Citric acid monohydrate, Potassium sorbate, Sodium benzoate, Xanthan gum, Sucralose, Flavouring	Bereket İlaç Kosmetik A.Ş; qablaşdırılıb FITOLAB MMC(Azərbaycan Respublikası)	Türkiyə	31.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sedofast Kids (şərbət 150 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Selamin B8	Daxilə qəbul üçün məhlul	50 ml	L-carnitine - 60 mg, Vitamin B8 (Inositol) - 50 mg, L-arginine - 1.3 mg, L-leucine - 4 mg, L-histidine - 1.1 mg, L-lysine - 4 mg, L-threonine - 1 mg, L-methionine - 2 mg, L-phenylalanine - 1.3 mg, L-tryptophane - 0.9 mg, L-valine - 4 mg, L-glutamine - 2 mg, Selenium (as Sodium selenite) - 25 mcg	Deionized water, Potassium sorbate, Sucralose, Orange flavor	Aktiv Farma Kimya Tic.Ltd.Şti	Türkiyə	18.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Selamin B8 (daxilə qəbulu üçün məhlul-damcı, 50 ml) adlı məhsul bəzi aminturşular və selenin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır, məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sentokar	Kapsul	2 x 15	American Cranberry Fruit Dry Extract (<i>Vaccinium Macrocarpon L.</i>) (equiv. min 30 mg (30%) Proantocyanidins type A) - 100 mg, D-Mannose - 40.05 mg, Potassium Citrate (equiv to 23.8 mg elemental Potassium) - 62.15 mg, Vitamin C - 60.16 mg	Maltodextrin, Silicone Dioxide, Magnesium Stearate, Capsule shell (1% Titanium Dioxide, 0,0733% Yellow Iron Oxide, qsp 100% Gelatine)	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	11.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sentokar (kapsul, №30) adlı məhsul sidik-İfrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Serious Mass Banana	toz	2.72 kq	Maltodextrin – 243 g, Protein Blend (Whey Protein Concentrate, Calcium Caseinate, Egg Whites, Sweet Whey) – 50 g, Vitamin A (as Beta carotene) – 940 mcg, Vitamin C (as Ascorbic acid) – 60 mg, Vitamin D (as Cholecalciferol) – 5 mcg, Vitamin E (d-alpha Tocopheryl succinate) – 20 mg, Thiamin (as Thiamine mononitrate) - 4.8 mg, Riboflavin (as Riboflavin) – 4 mg, Niacin (as Niacinamide) – 50 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 5 mg, Folic Acid (as Folate 600 mcg DFE) – 400 mcg, Vitamin B12 (Cyanocobalamin) – 11 mcg, Biotin – 300 mcg, Pantothenic Acid (as D-calcium pantothenate) - 25.6 mg, Choline (as Choline bitartrate) - 250 mg, Calcium (as Dicalcium citrate, Dicalcium phosphate) – 640 mg, Iron (as Ferrous Fumarate) – 6 mg, Phosphorus (as Dicalcium phosphate, Dipotassium phosphate) – 490 mg, Iodine (as Potassium iodine) – 53 mcg, Magnesium (as Magnesium aspartate) – 125 mg, Zinc (as Zinc citrate) – 15 mg, Selenium (as Selenmethionine) – 71 mcg, Copper (as Copper gluconate) – 1 mg, Manganese (as Manganese amino acid chelate) - 2 mg, Chromium (as Chromium polynicotinate) – 120 mcg, Molybdenum (as Molybdenum amino acid chelate) - 80 mcg, Sodium - 570 mg, Potassium (as Dipotassium phosphate) – 890 mg, Creatine Monohydrate - 3 g, L-Glutamine – 500 mg, Inositol – 250 mg, PABA (Para-Aminobenzoic Acid) – 5 mg□	Natural & Artificial Flavors, Lecithin, Malic Acid, Sucralose, Yellow #5 ,Acetosulfame Potassium, Medium Chain Triglycerides	Optimum Nutrition Inc.	ABŞ	17.02.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Serious Mass Banana (toz 2.72 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstəriləmkə)	Köməkcə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Serratop	Kapsul	2 x 15	Serratopeptidase - 67 mg, Nattokinase - 29 mg, Essential phospholipids - 50 mg, Trypsin - 10.5 mg, Chymotrypsin - 2.1 mg	Granulac 200 (Alpha lactose monohydrate)	Cydonia doo	Bosniya və Herseqovina	15.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Serratop (kapsul, № 30) adlı məhsul serratopeptidaza fermentinin çatışmazlığı zamanı köməkçi vasitə kimi tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Siberian Wellness Relax Box	Kapsul	1	Complex 1 composition: Magnesium citrate (Magnesium - 58 mg) - 400 mg, Valeriana officinalis root dry extract (Sesquiterpene acids (calculated as valerenic acid) - 0.125 mg) - 50 mg, Crataegus leaf and flower dry extract (Flavonoids (vitexin-2-rhamnoside and hyperoside) - 0.45 mg) - 25 mg, Scutellaria baicalensis Georgi root dry extract (Baicalin - 2.5 mg) - 25 mg,Complex 2 composition: Passiflora incarnata L. herb dry extract (Flavonoids (calculated as vitexin) - 8 mg) - 200 mg, Hypericum perforatum L. herb dry extract (Hypericin - 0.6 mg) - 200 mg	Gelatin	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	09.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Siberian Wellness Relax Box (kapsul, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Silentex	Tablet	2 x 15			Gricar Chemical S.R.L.	İtaliya	23.02.2022	Xitam verilən müraciətlər	
Simfer	Tablet	1	Iron gluconate - 159 mg (eq. to 19 mg iron), Folic acid - 200 mcg, Vitamin B12 (as Cyanocobalamin) - 2 mcg, Vitamin C (as Ascorbic acid) - 30 mg	Magnesium stearate, Sorbitol	Pharmanor İlaç Sanayi Ticaret Limited Şirkəti	Türkiyə	03.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Simfer (tablet №30) adlı məhsul dəmir, fol turşusu və B12 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sistinorm	Tablet	2 x 10	Inulin - 256 mg, Cysticran™40- Cranberry (Vaccinium macrocarpum) d.e. berry 40% Proanthocyanidins - 135 mg, Vitamin C (Ascorbic acid) - 120 mg, Berrivin™ (d.e. of fruits of: Vitis vinifera L. - 40 mg, Fragaria x ananassa Duchense ex Rozier - 10 mg, Vaccinium myrtillus L. - 10 mg, Malpighia glabra L. - 10 mg, Rubus fruticosus L.S.L. - 10 mg, Vaccinium macrocarpum Alton - 10 mg, Punica granatum L. - 5.5 mg) - 100 mg, Pido-Zinc® - Zinc pidolate (Zinc - 11.2 mg) - 59.10 mg	Microcrystalline cellulose, Dibasic Calcium phosphate, Vegetable Magnesium stearate, Hydroxypropylmethylcellulose, Silicon dioxide, Coating agents (Hydroxypropyl methylcellulose, Microcrystalline cellulose, Vegetable magnesium stearate, E171, E120, E129)	Erbozeta S.P.A. (Pharmaluce S.r.l. üçün)	San-Marino	14.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sistinorm (tablet, № 20) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sistonef	Kapsul	3 x 10	Cranberry (Vaccinium oxycoccos) fruit extract - 250 mg, Solidago virgaurea herb powder - 60 mg, Potassium citrate - 19 mg, Sodium citrate - 16 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 5 mg, Folic acid - 200 mcg	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	03.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sistonef (kapsul, № 30) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sitos	Daxilə qəbul üçün məhlul-damcı	50 ml	Citicoline sodium - 50 mg, Vitamin B3 (Niacinamide) - 5 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1.1 mg, Vitamin B12 (Cyanocobalamin) - 1 mcg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	Aspar İlaç, Kosmetik Gıda Sanayi A.Ş.	Türkiyə	22.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sitos (daxilə qəbul üçün məhlul-damcı, 50 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sofitan	Yumşaq kapsul	1	Cholecalciferol (eq. 1000 IU/25 mcg Vitamin D3) – 1 mg, Menaquinon 7 (eq. 50 mcg Vitamin K2) – 11.11 mg	Sunflower oil, Gelatine, Glycerine, Deionized water	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	23.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sofitan (yumşaq kapsul, №50) adlı məhsul D3 və K2 vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.☐ Qeyd: Qablaşdırma formasının ön hissəsində D3 və K2 vitaminlərinin dozası düzgün göstərilsin, beləki qeyd olunan doza ingredientlərin daxilolma formalarına aiddir.
Softec Sars Cov-2 (Covid-19) Antigen Test Kit (Oropharyngeal/Nasal Swab)	test	1	Antigen Extraction solution	Ayrı geyd edilməyib	Zet Medikal Tekstil Dış Ticaret LTD ŞTİ.	Türkiyə	16.02.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Softec Sars Cov-2 (Covid-19) Antigen Test Kit (Oropharyngeal/Nasal Swab)" adlı məhsul insanın ağzı suyunda və burun-udlaq nümunələrində SARS-CoV-2 antigenlərinin aşkar edilməsi üçün istifadəsi tövsiyə olunan tibbi vasitə olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Sollifort	Şərbət	150 ml	Calcium - 500 mg (as Calcium carbonate - 1250 mg), Magnesium - 150 mg (as Magnesium sulfate monohydrate - 855 mg), Zinc - 4 mg (as Zinc sulfate -11 mg), Vitamin D (as Cholecalciferol) - 400 IU	Deionized water, Fructose, Xanthan gum, Glycerol, Saccharin, Orange flavour, Sodium benzoate/E211	Pharmanor İlaç Sanayi Ticaret Limited Şirkəti	Türkiyə	04.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bosvacal (şərbət, 150 ml) adlı məhsul dayağ-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sorekart	məhlul	10 ml x 10 flakon	L-carnitine - 500 mg, Ascorbic Acid - 200 mg, Pyridoxine hydrochloride - 6 mg, Folic acid – 600 mcg, Cyanocobalamin - 9 mcg	Sodium saccharin, Glycerol, Sodium hydroxide, Polysorbate – 80, Aqua purificata	Verteks MMC	Ukrayna	25.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sorekart (10 ml x 10 flakon) adlı məhsul metabolik proseslərin yaxşılaşdırılması məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Spektrum Prenatal	Tablet	1flakonda 30 tablet	B- carotene-2500 IU;Vitamin A-2500 IU; Vitamin D3-400 IU;Vitamin C-120 mg; Vitamin E-30 IU;Vitamin B1-3 mg;Vitamin B2-3,4 mg;Vitamin B6-6 mg; Vitamin B12-6 mcg; Folic Acid-800 mcg;Niacin-20 mg; Biotin-30 mcg; Pantothenic Acid-10 mg;Calcium-200 mg;Iron-40 mg;Iodine-150 mcg; Magnesium- 50 mg; Zinc-10 mg; Selenium-30 mcg;Copper-2 mg; Chromium-250 mcg;Manganese-1 mg; Molybdenum-25 mcg.	Microcrystalline Cellulose;Sodium Crosscarmellose;Stearic Acid; Magnesium Stearate	CJ Labs Inc.	ABŞ	14.02.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Spektrum Prenatal (tablet №30) adlı məhsul vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.☐

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Spinor	Tablet	1	Glucosamine sulfate - 500 mg, Chondroitine sulfate - 400 mg, Methylsulfonylmethane - 375 mg	Magnesium stearate, Microcrystalline cellulose, Sorbitol, Talc	Pharmanor İlaç Sanayi Ticaret Limited Şirketi	Türkiyə	03.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Spinor (tablet № 30) adlı məhsul sümkük və qığırdaq toxumasının funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Streplife Biyan Vitamin C Sink	Sorma Pastil	2 x 12	Glycyrrhiza glabra roots soft extract - 31 mg, Vitamin C (as Ascorbic acid) - 22 mg, Zinc gluconate - 44 mg (elemental Zinc 6.3 mg)	Sugar, Sorbitol, Maltose, Citric Acid, Orange Flavour, Lemon Flavour, Beta-carotene (colorant), Black carrot extract (colorant), Arabic Gum	Pharmanor İlaç Sanayi Ticaret Limited Şirketi	Türkiyə	02.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Streplife Biyan Vitamin C Sink (Sorma Pastil №24) adlı məhsul yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq və immun sistemini gücləndirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Streplife Evkalipt Mentol Aduçayı	Sorma Pastil	2 x 12	Eucalyptus oil (Eucalyptus globulus aetheroleum) - 50 mg, Peppermint oil (Mentha piperita atheroleum) – 0.05 ml, Menthol – 1.8 mg, Salvia officinalis folium liquid extract – 0.2 ml	Sugar, Sorbitol, Maltose, Citric Acid, Brilliant blue (Colorant), Menthol Flavour, Arabic Gum	Pharmanor İlaç Sanayi Ticaret Limited Şirketi	Türkiyə	03.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Streplife Evkalipt Mentol Aduçayı (Sorma Pastil №24) adlı məhsul yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Streplife Exinaseya Bal Propolis	Sorma Pastil	2 x 12	Echinacea purpurea dry extract - 25 mg, Honey - 25 mg, Propolis - 3.8 mg	Sugar, Sorbitol, Maltose, Citric Acid, Orange Flavour, Lemon Flavour, Menthol, Curcumin, Arabic Gum	Pharmanor İlaç Sanayi Ticaret Limited Şirketi	Türkiyə	02.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Streplife Exinaseya Bal Propolis (Sorma Pastil №24) adlı məhsul yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq və immun sistemini gücləndirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sulasten Forte	Tablet	1 şüşə flakonda №60 tablet	Glycine max seed dry extract – 200 mg, Trifolium pratense flower – 50 mg, Angelica sinensis root dry extract – 30 mg, Glycine – 100 mg, Calcium citrate – 200 mg, Magnesium sulfate heptahydrate – 100 mg, Vitamin E – 15 mg, Lycopene – 1.2 mg, Vitamin D3(Cholecalciferol) – 200 IU	Maltodextrin, Tricalcium phosphate, Magnesium salts	Ensa MNS GIDA Takviyeleri Üretim ve Araştırma Merkezi	Türkiyə	18.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sulasten Forte (tablet №60) adlı məhsul qadın orqanizmini möhkəmləndirmək köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Tərkib rəyə uyğun olaraq göstərilsin, istehsalçının təqdim etdiyi sənədlərə əsasən
Sultan Macunu	pastı	240 q	Horny goat weed (Epimedium sagittatum) root dry extract – 500 mg, Oat (Avena sativa) herb dry extract – 440 mg, Carob (Ceratonia siliqua) seed dry extract – 300 mg, Pumpkin (Cucurbita pepo) seed dry extract – 264 mg, Nettle (Urtica dioica) leaf dry extract – 250 mg, Ginger (Zingiber officinale) rhizome dry extract – 200 mg, Maca (Lepidium meyenii) root dry extract – 200 mg, Royal jelly – 144 mg, Pollen – 100 mg, Cinnamon (Cinnamomum verum) bark dry extract – 100 mg, Ginkgo biloba leaf dry extract – 80 mg, Galangal (Alpinia galangal) rhizome dry extract – 66 mg, American ginseng (Panax quinquefolius) root dry extract – 50 mg, Panax ginseng root dry extract – 50 mg, Siberian ginseng (Eleutherococcus senticosus) root dry extract – 50 mg, Mulberry molasses – 25 mg, Cola nut (Cola acuminata) seed dry extract – 20 mg.	Glucose syrup, Sucrose, Vanilla flavor.	ACDC Kosmetik San. ve Tic. A.Ş.	Türkiyə	31.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sultan Macunu (pasta, 240 q) adlı məhsul kişilərdə reproduktiv sistem fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:1)Qablaşmanın üzərində pasta sözü Azərbaycan dilində düzgün(pasta) qeyd olunsun, pastila yox!□ 2) İstifadə üzrə təlimatda bərdəfəlik dozaları 15 mq yox 15 q kimi qeyd olunmalıdır.
Swiss Bork Super İmmoo	Daxilə qəbul üçün məhlul	150ml			Bork Health İlaç Üretim San Tic. LTD ŞTİ.	Türkiyə	21.01.2022	Xitam verilən müraciətlər	"Azlek LD MMC" tərəfindən 20.12.2021-ci il tarixli məktubla cavab olaraq bildiririk ki, Türkiyənin "Bork Health İlaç Üretim San Tic. LTD ŞTİ." şirkətinin istehsalı olan SIM1121 seriyə nömrəli Swiss Bork Super İmmoo (daxilə qəbul üçün məhlul, 150 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun sıxlığı 0,9499 q/ml və pH göstəricisi 5,263 kimi aşkar olunmuşdur ki, bu da normativ sənədlərdə (sıxlıq 1,21 -- 1,31 q/ml; pH 3,0 -- 4,5) göstərilənlə uyğun gəlir.□ Həmçinin, məhsulun 3 yagdan istifadəsinə dair müvafiq tədqiqat protokolları təqdim edilməmişdir.□ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.□
Swiss Energy Active Vitamins and Minerals + Lycopene	Fişildayan tablet	1	Vitamin E (α TE) (as DL- α-tocopheryl acetate 50%) – 30 IU, Vitamin C (as L-Ascorbic acid) – 150 mg, Vitamin B1 (as Thiamine mononitrate) – 3 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 5 mg, Vitamin B12 (as Cyanocobalamin 0.1%) – 5 mcg, Vitamin PP (NE) (as Nicotinamide) – 20 mg, Lycopene (as Lycopene 10%) – 200 mcg, Vitamin B9 (as Folic Acid) – 200 mcg, Vitamin D3 (as Cholecalciferol 100 SD/S) – 5 mcg, Pro Vitamin A (as Beta carotene 3%) – 0.5 mg, Vitamin B2 (as Riboflavin 5-phosphate sodium) – 2 mg, Copper (as Copper sulfate) – 0.5 mg, Iron (as Iron sulfate) – 3 mg, Zinc (as Zinc sulfate) – 3 mg, Magnesium (as Magnesium oxide) – 20 mg, Magnesium (as Magnesium sulfate) – 40 mg, Manganese (as Manganese sulfate) – 1 mg	Citric acid anhydrous, Sodium hydrogen carbonate, Anhydrous dextrose, Sorbitol, Aspartame, Tropical flavour	Alpex Pharma SA	İsveçrə	27.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Swiss Energy Active Vitamins and Minerals + Lycopene (fişildayan tablet, №20) (Seriya nömrəsi: 20M020 İstehsal tarixi: 01.11.2020; Son istifadə tarixi: 01.11.2023) adlı məhsul vitamin və minerallara əlavə mənəvi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
SWISS ENERGY HERBS BLACK GARLIC	Kapsul	1 x 20	Black Garlic (Allium sativum) bulb extract – 130 mg, Vitamin B1 (as Thiamine hydrochloride)- 0.55 mg, Vitamin B2 (as Riboflavin 5-phosphate sodium)- 0.70 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride)- 0.70 mg.	Gelatin bovine, Glycerol (98%), Water, Sorbitol (70%), Glycerol(86%), Iron oxide black(E172), Iron oxide red,(E172),Soy bean oil,Beeswax.	Gelpell AG	İsveçrə	17.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SWISS ENERGY HERBS BLACK GARLIC (kapsul, № 20) adlı məhsul ürək-damar sistemi və MSS-in fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyə dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Swiss Energy Omega-3 Multivit	Kapsul	2 x 15	Fish oil (Omega 3 - 600 mg; EPA - 300 mg, DHA - 200) - 1000 mg, Vitamin C (ascorbic acid) - 40 mg, Niacin (Nicotinamide) - 8 mg, Vitamin E (as D-alpha-Tocopherol concentrate) - 6 mg, Pantothenic acid (as Calcium -D-pantothenate) - 3 mg, Vitamin B12 (as Cyanocobalamin 0.1%) - 1.25 mcg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.7 mg, Vitamin B2 (as Riboflavin) - 0.7 mg, Vitamin B1 (as Thiamine mononitrate) - 0.55 mg, Vitamin A (as Retinyl palmitate) - 0.4 mg, Folic acid - 0.1 mg, Vitamin D3 - 2.5 mcg, Biotin - 25 mcg	Glyceryl monostearate, Sunflower lecithin, Bees wax yellow, Capsula shell: Bovine gelatin, Glycerol 98%, Water, Sorbitol 70%, Glycerol 86%, Iron oxide black E172, Iron oxide red E172	Gelpell AG	İsveçrə	02.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Swiss Energy Omega-3 Multivit (kapsul №30) (Seriya nömrəsi: 0910023, İstehsal tarixi: 01.10.2021, Son istifadə tarixi: 01.10.2024) adlı məhsul omega 3 yağ turşularının və vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Temakid	Şərbət	150 ml	Ferrous (II) fumarate - 30 mg, Vitamin A (as Retinol Acetate) – 300 mcg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 1 mg, Folic acid - 100 mcg, Vitamin C - 50 mg (Ascorbic acid)	Xanthan gum, Glycerol, Citric acid, Potassium sorbate, Sodium benzoate, Deionized water	Pharmanor İlaç Sənayi Ticarət Limited Şirkəti	Türkiyə	31.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Temakid (şərbət 150 ml) adlı məhsul dərinin və bəzi vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Tempufen™	Daxilə qəbul üçün məhlul	50 ml	GABA - 100 mg, Vitamin B5 (Pantothenic acid) - 1.2 mg	Purified water, Natural blueberry flavour, Sodium hydroxide, Sucralose, Potassium sorbate, Sodium benzoate	Lecifarma-Laboratorio Farmaceutico Lda	Portuqaliya	08.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tempufen™ (Daxilə qəbul üçün məhlul, 50 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Thermo Complete/Termo Komplit	Tablet	1 pl. flakonda N90 tablet	Green tea extract (13 % Catechins) - 150 mg (Caffeine- 5,32 mg), Cocoa extract (8% Theobromine) - 75 mg (Theobromine 6 mg), Yerba mate (8 % Caffeine) - 75 mg (Caffeine 6 mg), Caffeine powder, natural - 72.68 mg (Caffeine-72,68 mg), Ascorbic acid (99 %) - 25 mg (vitamin C-20 mg)	Calcium carbonate gran, with maltodextrin, Starch corn NF, Parsley herb powder, Cellulose powder NF, Cinnamon bark powder, Celery seed powder, Fennel seed powder, Alfalfa powder, Silicon dioxide Sipernat 50S, Sodium carboxymethylcellulose, Licorice root powder, Stearic acid (Vegetable source), Coating opadry NS-G clear 70W 19233, Magnesium stearate(NK)	Fine Foods & Pharmaceuticals N.T.M. S.p.A	İtaliya	15.02.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Thermo Complete/Termo Komplit (tablet, № 90) adlı məhsul çəkini tənzimləmək məqsədi ilə qidani biologiya fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyə dozalarından yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd:Tərkib konfidensial sənəddən rayda yazıldığı üçün, etikətdə tam göstərilməyi mümkündür.
Troyased	Tablet	6 x 10	Melatonin - 1 mg, Passiflora incarnata herb dry extract - 100 mg, Valeriana officinalis root dry extract - 150 mg, Humulus lupulus flowers (strobile) extract - 70 mg, Magnesium sulfate heptahydrate - 150 mg, Pyridoxine hydrochloride - 5 mg, L-tryptophan - 50 mg	Maltodextrin, Tri calcium phosphate, Magnesium salts of fatty acids	Ensa MNS GIDA Takviyələri Üretim və Araştırma Merkezi	Türkiyə	10.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Troyased (tablet, №60) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyə dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşma və istifadə üzrə təlimatda tərkib düzgün göstərilməlidir (istehsalçı tərəfindən təqdim edilmiş tərkibə dair sənədə əsasən).
Turboslim® Gündüz gücləndirilmiş formul	Kapsul	2 x 15	L-carnitine tartrate (content L-carnitine not less than 67.2%) - 123 mg, Paullinia cupanae (Guarana) dry extract (content Caffeine not less than 10%) - 99 mg, Prunus cerasus (Cherry) stalk dry extract - 49.5 mg, Inulin (Fibruline) - 22.5 mg, Chromium picolinate (content Chromium not less than - 11%) - 0.636 mg	Silicon dioxide, Calcium stearate, Capsule composition (Gelatin, Iron oxide, Titanium dioxide)	Evalar QSC	Rusiya	26.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Turboslim® Gündüz gücləndirilmiş formul (kapsul, №30) adlı məhsul çəkini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyə dozalarından yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Tuvia	Tablet	1			Ensa MNS GIDA Takviyələri Üretim və Araştırma Merkezi	Türkiyə	23.02.2022	Xitam verilən müraciətlər	"Bio SPS MMC" tərəfindən göndərilmiş 27.12.2022 -ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "Ensa MNS GIDA Takviyələri Üretim və Araştırma Merkezi" şirkətinin istehsalı olan Tuvia (tablet №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun orta çəkisi 993.28mq (1020.0 -- 1380.0 mq) olaraq aşkar edilmişdir.Bu da normativ sənədlərdə qeyd edilən məlumata uyğundur. Xitam verilən müraciətlər Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.
Umbrella	Fışıldayan tablet	1	Vitamin C (L-ascorbic acid) - 900 mg, Zinc gluconate (contains Zinc - 15 mg) - 104.546 mg, Vitamin K (menaquinone 7) - 0.2 mg, Vitamin D (Cholecalciferol) - 0.015 mg	Milk powder without fat, Sodium carbonate (E 500), Citric acid (E 330), Tartaric acid (E 334), Gum arabic (E 414), Aspartame (E 951), D-limonene, Sunset yellow FCF/Orange yellow S (E 110)	Bereket İlaç Kosmetik A.Ş	Türkiyə	09.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Umbrella (tablet № 15) adlı məhsul C, D, K vitaminlərinin və sink mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərməklə)	Köməkcə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Unitanin	Daxilə qəbul üçün məhlul-damcı	30 ml	Melatonin(Melatoninum)- 1,0 mg.	Deionized water, Citric acid anhydrate, Xanthan gum, Potassium sorbate, Sodium benzoate, Orange aroma, Sucralose □	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	08.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Unitanin (daxilə qəbul üçün məhlul-damcı, 30 ml) adlı məhsul yuxuya getmə prosesini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: 1)Yaş həddi i rəyə uyğun olaraq göstərilisin; □ 2)İstifadə üzrə təlimatda məhsulun tərkibi 0,25 ml(5 damcı) üçün qeyd olunsun; □ 3)Ərizəçinin 25.02.2022 il tarixli № 0023/22 sayılı müraciətinə əsasən tərkibdə texniki səhv olduğu üçün, tarix və nömrə dəyişdirilməmək şərti ilə, rəy dəyişdirilmişdir. □
Urifar	Kapsul	3 x 10	D-mannose - 500 mg, Dry Cranberry fruit extract 10:1 (Vaccinium macrocarpon) - 200 mg	Hydroxypropylmethylcellulose, Gellan gum, Titanium dioxide, Water	Pharmacy Laboratories Plus	Polşa	21.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Urifar (kapsul №30) adlı məhsul sidik yollarının litiazı xəstəliklərinin profilaktikası zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ QEYD: Nəzarinə çatdırın ki, artıq 2021- ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmasında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir (https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir! □
Uroledvin	Kapsul	2 X 10	Cranberry (Vaccinium macrocarpon) berry dry powder extract - 200 mg, Bromelain - 20 mg, D-mannose - 50 mg, Lactobacillus acidophilus - 0.75 billion CFU, Potassium bicarbonate - 200 mg, Vitamin C - 120 mg	Maltodextrin, Gelatin, Magnesium stearate, Silicon dioxide	Vitalab İlaç Sənayi A.Ş.	Türkiyə	18.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Uroledvin (kapsul №20) adlı məhsul sidik- ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Uro-litolit	Tablet	2 x 15	D- ManNosa- 250 mg; Cynara scolymus steam and leaf extract(equiv. to 5 mg (5 % cynarin) - 100 mg; Potassium Citrate (equiv. to 38,3 mg elemental Potassium)-100 mg; Vaccinium macrocarpon(equiv. to 30 mg(30 %) Proanthocyanidins)- 100 mg.	Magnesium stearate; Silicon dioxide; Polyvinylpyrrolidone; Microcrystalline cellulose.	AD Medline Sağlq Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	15.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən URO-LITOLIT(tablet № 30) adlı məhsul sidik- ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ QEYD:Ərizəçinin 24.02.2022 il tarixli müraciətinə əsasən tərkib ilə bağlı əlavə sənəd təqdim elədiyi səbəbindən, tarix və nömrə dəyişdirilməmək şərti ilə rəy dəyişdirilmişdir.
Uroseptin N	Kapsul	3 x 10	Oxycoccus quadripetalus fruit dry extract - 300 mg, Ortosiphon stamineus leaf dry extract - 100 mg, Rosa canina fruit dry extract - 30 mg, Centaurium erythraea herb dry extract - 18 mg, Levisticum officinale root dry extract (4:1) - 18 mg, Rosmarinus officinalis leaf dry extract - 18 mg	Magnesium stearate (E 470b), Silicon dioxide (E 551), for capsule: gelling agent gelatin, colors titanium dioxide (E 171), iron oxide (E 172)	Fortex Nutraceuticals Ltd	Bolqarıstan	15.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Uroseptin N (kapsul № 30) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Uroval Manosa	Tablet	3 x 10	D-mannose - 400 mg, Vaccinium macrocarpon fruit extract cont.10% PAC - 100 mg	Cellulose, Magnesium stearate, Coating (Hydroxypropyl methylcellulose, Hydroxypropyl cellulose, Cellulose, Talc, Tryglycerides medium chain)	Walmark, a,s	Çex respublikası	03.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Uroval Manosa (tablet, № 30) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Velanil	toz	1	L-carnitine - 250 mg, L-aspartate - 200 mg, Lecithin - 100 mg, Glutathione - 50 mg, Methionine - 50 mg, Cynara scolymus fruit extract - 29 mg, Sylibum marianum seed extract - 20 mg, Olygofructose - 3301 g, Vanille powder - 1 mg	Ayrıca qeyd edilməyib	Saşera-Med MMC	Rusiya	22.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Velanil (toz 4 q, saşe N 40) (Seriya nömrəsi: 01; İstehsal tarixi: 18.12.2021; Son istifadə tarixi: 18.12.2024) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
VeNatura Beauty Kollagen 5000 mq Hidrolizə edilmiş Kollagen, Hialuron turşusu, Vitaminlər və Minerallar	toz	1	Denatured collagen type I (Hydrolyzed fish collagen) - 5000 mg, Vitamin C (L-ascorbic acid) - 100 mg, Hyaluronic acid - 100 mg, Zinc (as Zinc sulphate monohydrate - 27.45 mg) - 10 mg, Copper (as Copper sulphate pentahydrate - 3.93 mg) - 1000 mcg, Selenium - (as Sodium selenite 0.12 mg) - 55 mcg, Biotin (D-Biotin) - 100 mcg	Strawberry flavour	Vefa İlaç San. ve Tic. A.Ş	Türkiyə	10.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura Beauty Kollagen (toz, №30 saşe)) adlı məhsul dəri, saç və dirnaqların struktur quruluşunu yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Məhsulun vas həddi rəyə müvafiq olaraq göstərilisin.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
VeNatura K2 Vitamini (Menaquinone 7)	Kapsul	1	Vitamin K2 (Menaquinone 7) – 100 mcg	Maltodextrin, Hydroxypropyl methyl cellulose, Magnesium salts of fatty acids (E 470b), Silicon dioxide (E 551)	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	01.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura K2 Vitamini (Menaquinone 7) (kapsul, N60) adlı məhsul K2 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
VeNatura L-Clutation (Glutathione)	Kapsul	1	Glutathione - 250 mg	Maltodextrin, Hydroxypropyl methyl cellulose (E 464), Magnesium salts of fatty acids (E 470b), Talc (E 553b), Silicon dioxide (E 551)	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	01.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura L-Clutation (Glutathione)(kapsul, N960) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
VeNatura PQQ+ALA+CoQ10	Kapsul	1 flakonda(kapsul № 30)	Coenzyme Q10 - 100 mg; Alpha-lipoic acid - 100 mg; Pyrroloquinoline quinone - 20 mg	Glycerol (E 422), Pure Water, Edible bovine gelatin, Sunflower seed oil, Iron dioxide (red) (E 172), Iron dioxide (black) (E 172)	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	03.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura PQQ+ALA+CoQ10(kapsul № 30) adlı məhsul koenzim Q10, alfa- lipooy turşusu, və pirololinolixinonun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: Yaş həddi rəyə uyğun olaraq göstərilir. Belə ki, 12 yaşdan yuxarı uşaqlarda təhlükəsiz istifadəsinə dair tədqiqat protokolları təqdim olunmamışdır(bax: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərar ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"(bənd 3.3.6.)
Venatura Psyllium	Kapsul	1	Blond psyllium(Plantago ovata) husk- 500 mg.	Hydroxypropyl methyl cellulose(E 464), Magnesium salts of fatty acids(E 470 b), Hydroxypropyl methyl cellulose(Capsula shell)	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	26.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Venatura Psyllium (kapsul , № 100) adlı məhsul bağırsaq fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□
VeNatura Saw Palmetto, Likopen, Sink, Selen Va Bitki Ekstraktları	Kapsul	1(çərşində kapsul №60)	Saw palmetto(Serenoa repens) fruit extract- 300 mg; Pumpkin(Cucurbita pepo) seed oil- 300 mg; Nettle (Urtica dioica) root extract- 62, 5 mg; Zinc(as Zinc sulfate)- 3, 75 mg; Lycopene from Tomato (Lycopersicon esculentum) fruit extract- 500 mcg; Selenium(as Sodium selenate)- 43 mcg.	Sunflower oil, Edible gelatin, (Bovine gelatin), Glycerol(E 422), Sorbitol(E 420), Pure water,Lecithin (Soy Lecithin)(E 322), Beeswax (white)(E 901), Iron oxide (black)(E 172),Iron oxide (red)(E 172)	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	07.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura Saw Palmetto, Likopen, Sink, Selen Va Bitki Ekstraktları (kapsul №60) adlı məhsul prostat vəzinin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
VENATURA VİTAMİN B COMPLEX	Kapsul	1pl. flakonda № 60 kapsul	Choline(as Choline bitartrate)- 200 mg;İnositol- 50 mg; Vitamin B3(as Nicotinamide)- 25 mg; Vitamin B5(as D pantothenate, calcium)- 15 mg; Vitamin B6(as Pyridoxal 5'-phosphate)- 6 mg; Vitamin B2(as Riboflavine-5'-phosphate, sodium)- 6 mg; Vitamin B1(as Thiamine hydrochloride)- 5 mg;Folic acid(as (6S)-5-methyltetrahydrofolic acid, glucosamine salt)- 200 mcg; Biotin(D-biotin)- 150 mcg; Vitamin B12(as Methylcobalamin)- 9 mcg.	Magnesium salts of fatty acids(E 470 b);Capsula shell(Hydroxypropyl methyl cellulose,İron oxide(red)(E 172)	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	15.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VENATURA VİTAMİN B COMPLEX(kapsul № 60) adlı məhsul B qrupu vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır VƏ öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: 1)Məhsul dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır;□ 2)Yaş həddi rəyə uyğun olaraq göstərilir.□
Vestalon	Tablet	3 x 10	Cynara cardunculus L., folium (artichoke leaf) dried leaves dry extract (2:1) - 200 mg, Silybum marianum dried fruits (milk thistle) dry extract (25:1), (contain 40% silymarin) - 140 mg, L-ornithine - 200 mg	Magnesium stearate vegetable, Microcrystalline cellulose, Maltodextrin, Silicon dioxide, Talc.	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	27.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vestalon (tablet № 30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vestaroks	Şərbət	120 ml	L-carnitine - 300 mg, Coenzyme Q10 - 10 mg, Vitamin B12 - 5 mcg	Xanthan gum, Sucralose, Potassium sorbate, Sodium benzoate, Orange flavor, Deionized water	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	10.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vestaroks (şərbət, 120 ml) adlı məhsul metabolik prosesləri tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: Qablaşma və istifadə üzrə təlimatda məhsulun tərkibi 10 ml-də göstərilmişdir (istehsalçı tərəfindən təqdim edilmiş tərkibə dair sənədə əsasən).

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Vita D3	Daxilə qəbul üçün məhlul	30 ml			A Pharma Sağlq Ürünleri A.S	Türkiyə	11.02.2022	Xitam verilən müraciətlər	"Sim Med Pharma MMC" tərəfindən 17.01.2022 -ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "A Pharma Sağlq Ürünleri A.S" şirkətinin istehsalı olan 21590 seriya nömrəli Vita D3 (daxilə qəbul üçün məhlul, 30 ml) adlı məhsulun darman vasitələrinə aid olub-olmamasını müəyyənəlmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □ -Miqdarı t əyini: Vitamin D3 - 40.75 IU/damcı (160-240 IU/damcı) Uyğun deyil □ Bundan əlavə, tərkibə aid sənəddə 1 damcıda olan Vitamin D3 dozəsi qeyd olunmamışdır. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun darman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur. □
Vital Plus Lachsöl	Kapsul	2 x 30	Salmon / fish oil concentrate - 1500 mg, Omega-3 fatty acids - 450 mg, EPA (Eicosapentaenoic acid) - 232.5 mg, DHA (Docosahexaenoic acid) – 157.5 mg	Gelatin, Glycerin, Water	DR.Dünner AG	İsveçrə	21.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vital Plus Lachsöl (kapsul №60) adlı məhsul omega 3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə darman vasitəsi deyil.
Vitamama İmmunotops	Şərbət	95ml	Concentrated apple juice -2, 8 g; Concentrated cherry juice -1, 68 g; Inulin syrup - 0, 966 g; Chamomile(Chamomilla officinalis) flower dry extract- 0,0728 g ; Thyme (Thymus serpyllum) aerial parts dry extract 0.0224 g; Dog rose(Rosa canina) fruit dry extract- 0,0224 g; Ascorbic acid 0, 0196 g (contains active Vitamin C- 10 mg); Raspberry(Rubus idaeus) leaf dry extract -0,0084 g; Plantain(Plantago lanceolata) leaf dry extract- 0,0084 g.	göstərilməyib	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	02.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitamama İmmunotops(şərbət, 95 ml) adlı məhsul (Seriya nömrəsi: 45, istehsal tarixi: 18.11.2021, son istifadə tarixi: 18.11.2022) C vitamininin əlavə mənbəsi və immun sistemini möhkəmləndirən vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların darman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bircəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə darman vasitəsi deyil.
Vitamin C 900 mq	Fışıldayan tablet	1	Ascorbic acid - 840 mg, Vitamin B2 (as Riboflavin 5'-phosphate sodium) - 5.95 mg	Citric acid, Sodium hydrocarbonate, Polyethylene glycol, Povidone (Polyvinylpyrrolidone), Natural aroma "Lemon" and "Orange, Sucralose, Anhydrous glucose (dextrose), Sorbitol food	Evalar QSC	Rusiya	11.02.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitamin C 900 mq (fışıldayan tablet №20) (Seriya nömrəsi: 0836066, istehsal tarixi: 08.02.2021, son istifadə tarixi: 08.02.2023) adlı məhsul C və B2 vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə darman vasitəsi deyil.
Vitamin C 900 mq	Fışıldayan tablet	1	Ascorbic acid - 840 mg, Vitamin B2 (as Riboflavin 5'-phosphate sodium) - 5.95 mg	Citric acid, Sodium hydrocarbonate, Polyethylene glycol, Povidone (Polyvinylpyrrolidone), Natural aroma "Lemon" and "Orange, Sucralose, Anhydrous glucose (dextrose), Sorbitol food	Evalar QSC	Rusiya	11.02.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitamin C 900 mq (fışıldayan tablet №20) (Seriya nömrəsi: 0836067, istehsal tarixi: 20.02.2021, son istifadə tarixi: 20.02.2023) adlı məhsul C və B2 vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə darman vasitəsi deyil.
Vitamin C Orange / Vitamin C Portağal	Fışıldayan tablet	1pl. flakonda № 20 fışıldayan tablet	L-ascorbic acid- 900 mg.	sorbitoller,(E 420), Sodium carbonates(E 500), Citric acid(E 330), Orange aroma, Polyethylene glycol(E 1521); Polystyrene, Carotenes(E160a), Sucralose(E 955), Sodium benzoate(E 211)	Hekim İlaç Medikal Kosmetik san.ve Tic.LTD.ŞTİ.	Türkiyə	17.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitamin C Orange / Vitamin C Portağal (tablet № 20) adlı məhsul C vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır VƏ öz tərkibi və istifadə qaydalarına görə darman vasitəsi deyil. □ Qeyd: köməkçi maddələr rəyə uyğun göstərilmiş.
Viusid	Şərbət	100 ml	Glucosamine sulfate potassium chloride - 2000 mg, Malic acid - 2000 mg, L - Arginine - 2000 mg, L - Glycine - 1000 mg, Liquorice (Glycyrrhiza glabra L) extract(Glycyrrhizic Acid - 96.01 mg) - 100 mg, Vitamin C (L - Ascorbic acid) - 60 mg, Zinc sulfate - 15 mg, Pantothenic acid (as D-calcium pantothenate) - 6 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2 mg, Folic acid (as Pteroylmonoglutamic acid) - 0.2 mg, Vitamin B12 (Cyanocobalamin) - 1 mcg	Sodium benzoate, Potassium sorbate, Lemon aroma, Sucralose, Water	Sincrofarm S.L.	İspaniya	04.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Viusid (şərbət, 100 ml) (Seriya:X-9, İstehsal tarixi: 01.09.2021, Son istifadə tarixi:01.09.2024) adlı məhsul immun sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların darman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bircəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstəricilərinə görə darman vasitəsi deyil. □

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Wellkid Immune	Çeynəmə tablet	3 x 10	Vitamin A (as Vitamin A Acetate (Dry Type 325) 4.1 mg) - 400 mcg, Vitamin D3 (as Vitamin D3 100 CWS/AM (100,000 IU/g) 5.0 mg) - 12.5 mcg, Vitamin E (as D Alpha Tocopheryl Acid Succinate 12.4 mg) - 10 mg, Thiamin (Vitamin B1) (as Thiamin Mononitrate Microencapsulated 33.33% coated 3.4 mg) - 0.9 mg, Riboflavin (Vitamin B2) (as Riboflavin Microencapsulated 33.33% coated 2.5 mg) - 0.8 mg, Vitamin B6 (as Pyridoxine Hydrochloride Microencapsulated 33.33% coated 2.6 mg) - 0.7 mg, Vitamin B12 (as Cyanocobalamin (Vitamin B12) 1.0 % Prep. 0.3 mg) - 3 mcg, Niacin (Vitamin B3) (as Nicotinamide Microencapsulated 33.33% coated 27.7 mg) - 9 mg, Folic Acid (Folic Acid) (as Folic Acid 169.9 mcg) - 150 mcg, Biotin (as D-Biotin 25.5 mcg) - 25 mcg, Pantothenic Acid (as Calcium D-Pantothenate 4.5 mg) - 4 mg, Vitamin C (as Ascorbic Acid (Vitamin C) DC 97% 62.5 mg) - 60 mg, Magnesium (as Magnesium Hydroxide DC 200.0 mg) - 75 mg, Iron (as Ferrous Fumarate 60% Microencapsulated 35.9 mg) - 7 mg, Zinc (as Zinc Oxide 50% Microencapsulated 18.1 mg) - 7.5 mg, Copper (as Copper Sulphate 50% Microencapsulated 1.3 mg) - 0.25 mg, Manganese (as Manganese Sulphate 50% Encapsulated 1.8 mg) - 0.3 mg, Iodine (as Potassium Iodide 145.3 mcg) - 110 mcg, Selenium (as Sodium Selenite Anhydrous 66.3 mcg) - 30 mcg, Chromium (as Chromium Chloride 10% (Maltodextrin) 512.5 mcg) - 10 mcg, Betacarotene (as Carocare Nat. Betacarotene 20% V 10.0 mg) - 2 mg, Citrus Bioflavonoids (as Citrus Bioflavonoids 60% 16.7 mg) - 10 mg, Grapeseed (as Grapeseed PE 95% Polyphenol 40% 1.4 mg) - 100 mg, Flax Seed (as Flax Seed Oil (33%) Powder 114.0 mg) - 114 mg	Sucralose, Natural Lemon Flavour, Natural Orange Flavour, Silicon Dioxide, Magnesium Stearate, Stearic Acid, Veg., Xylitol DC, Maltodextrin, Citric Acid	Thompson and Capper Ltd (Vitabiotics Ltd üçün)	Boyük Britaniya	31.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Wellkid Immune (Çeynəmə tablet №30) adlı məhsul vitamin və mineralları əlavə mənəbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: istifadə qaydası rəyə uyğun tərtib edilsin. BFMQƏ-nin qablaşdırması "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın «Bioloji fəallığa malik qida əlavələrinin qablaşdırılmasına dair tələblər» (maddə 5) 5.6 bəndinə uyğun olaraq tərtib olunsun.
Wellkid Multivitamin Liquid	məhlul	150ml	Vitamin A (as Synthetic Vitamin A Palmitate (1.7 IU/g - 0.4 mg) - 200 mcg RE, Vitamin D3 (as Vitamin D3 Crystalline 40 Mil IU/g - 10 mcg), Vitamin E (as DL-Alpha Tocopheryl Acetate - 7.5 mg) - 5 mg α-TE, Thiamin (Vitamin B1) (as Thiamine Hydrochloride - 0.9 mg) - 0.7 mg, Riboflavin (Vitamin B2) (as Riboflavin 5-Phosphate Sodium - 1.1 mg) - 0.8 mg, Vitamin B6 (as Pyridoxine Hydrochloride - 1 mg) - 0.8 mg, Vitamin B12 (Cyanocobalamin Crystalline - 2.5 mcg) - 2.5 mcg, Niacin (Vitamin B3) (Nicotinamide - 9.6 mg) - 8 mg NE, Folic acid - 100 mcg, Pantothenic acid - 2 mg, Vitamin C - 12 mg, Iron - 5 mg, Zinc - 4 mg, Copper - 150 mcg, Iodine - 40 mcg, Malt extract - 500 mg	Xanthan gum, Keltrol, Sodium hydroxide, Glucose liquid, Citric acid, Potassium sorbate, Orange oil 5 Fold extract, Raw cane sugar, Granulated, Purified water	Thompson and Capper Ltd (Vitabiotics Ltd üçün)	Boyük Britaniya	27.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Wellkid Multivitamin Liquid (məhlul, 150 ml) adlı məhsul vitamin və mineralları əlavə mənəbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Wellkid Multivitamin Smart Chewable / Velkid Multivitamin Smart Çeynəmə tablet	Çeynəmə tablet	3 x 10	Vitamin A (as Vitamin A Acetate (Dry Type 325) - 4.1 mg) - 400 mcg, Vitamin D3 (as Vitamin D3 100 CWS/AM (100,000 IU/g) - 4.4 mg) - 10 mcg, Vitamin E (as D Alpha Tocopheryl Acid Succinate - 12.4 mg) - 10 mg, Vitamin B1 (as Thiamine Mononitrate Microencapsulated 33.33% coated - 3.4 mg) - 0.9 mg, Vitamin B2 (as Riboflavin Microencapsulated 33.33% coated - 2.5 mg) - 0.8 mg, Vitamin B6 (as Pyridoxine HCl Microencapsulated 33.33% coated - 2.6 mg) - 0.7 mg, Vitamin B12 (as Cyanocobalamin (Vitamin B12) Crystalline - 3.1 mcg) - 3 mcg, Niacin (as Nicotinamide Microencapsulated 33.33% coated - 27.7 mg) - 9 mg, Folic acid (as Folic Acid - 226.5 mg) - 200 mcg, Biotin (as D-Biotin - 25.5 mcg) - 25 mcg, Pantothenic acid (as Calcium D-pantothenate - 4.5 mg) - 4 mg, Vitamin C (as Ascorbic acid (Vitamin C) DC 97% - 41.6 mg) - 40 mg, Magnesium (as Magnesium hydroxide DC - 200 mg) - 75 mg, Iron (as Ferrous Fumarate 60% Microencapsulated - 37.2 mg) - 7 mg, Zinc (as Zinc Oxide 50% Microencapsulated - 18.7 mg) - 7.5 mg, Copper (as Copper sulphate 50% Microencapsulated - 1 mg) - 0.2 mg, Manganese (as Manganese Sulphate 50% Encapsulated - 1.8 mg) - 0.3 mg, Iodine (as Potassium Iodide - 100 mcg) - 75 mcg, Selenium (as Sodium Selenite Anhydrous - 44 mcg) - 20 mcg, Chromium (as Chromium Trichloride 6 H2O - 53.4 mcg) - 10 mcg, Flax seed oil powder - 114 mg	Apple powder flavouring, Strawberry powder flavouring, Sucralose, Natural lemon flavour, Raspberry flavour, Syloid (Colloidal silica, Silicon dioxide), Magnesium stearate, Stearic acid, Xylitol, Maltodextrin, Beetroot powder, Citric acid	Thompson and Capper Ltd (Vitabiotics Ltd üçün)	Boyük Britaniya	26.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Wellkid Multi-vitamin Smart Chewable/ Velkid Multivitamin Smart Çeynəmə Tabletlər (çeynəmə tablet, №30) adlı məhsul vitamin və mineralları əlavə mənəbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Whey Protein Complex 100% Chocolate flavour	toz	2270 q	95 % Protein-mix (ultrafiltrated whey protein concentrate WPC (from milk), Whey protein isolate WPI (from milk)) – 33.25 g	Citric acid, Sodium citrates, Gum Arabic, Xanthan gum, Sodium carboxy methyl cellulose, Acesulfame K, Sucralose, Lecithins (from soy), Salt, Flavourings, Medium-chain triglycerides oil, Fructose, E 150c	Olimp Laboratories Sp. z o.o	Polşa	15.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Whey Protein Complex 100% chocolate flavour (toz 2270 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Xtra-Cal Advanced / Ekstra-Kal Edvans	Tablet	1			Cornerstone Research & Development, Inc.DBA Capstone Nutrition	ABŞ	31.01.2022	Xitam verilən müraciətlər	"Filuet Azərbaycan MMC" tərəfindən göndərilmiş 15.12.2021-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, ABŞ-ın "Capstone Nutrition LLC" şirkətinin istehsalı olan B71454C17 seriyalı Xtra-Cal Advanced / Ekstra-Kal Edvans (kapsul №90) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun orta çəkisi 1466.37 mq (1402 – 1459 mq), dezinteqrasiya müddəti 1 saat 32 dəq. (maks. 30 dəq. 0.1 N HCl), sərtiliyi 37.21 kp (26 -- 33 kp) olaraq aşkar edilmişdir ki, bu da normativ sənəddə qeyd edilən göstəriciyə uyğun deyildir. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Xtra-Cal Advanced / Ekstra-Kal Edvans	Tablet	1			Capstone Nutrition LLC	ABŞ	31.01.2022	Xitam verilən müraciətlər	"Filuet Azərbaycan MMC" tərəfindən göndərilmiş 15.12.2021-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, ABŞ-in "Capstone Nutrition LLC" şirkətinin istehsalı olan Xtra-Cal Advanced / Ekstra-Kal Edvans (kapsul №90) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun orta çəkisi 1472.12 mq (1402 -- 1459 mq), dezintegrasiya müddəti 2saat 16daq. (maks. 30daq.), sərtliyi 41.56kp (26 - 33kp) olaraq aşkar edilmişdir ki, bu da normativ sənəddə qeyd edilən göstəriciyə uyğun deyildir. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.
Yoximbe forte	Kapsul	2 x 15	Extract Yohimbe bark (8% Yohimbine - 4.5 mg) - 70 mg, Extract Panax ginseng root - 10 mg, Zinc oxide - 23 mg	Microcrystalline cellulose, Silicone dioxide colloidal, Calcium stearate or Magnesium stearate, Capsule shell (Gelatin, Titanium dioxide)	Evalar QSC	Rusiya	26.01.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Yoximbe forte (kapsul, № 30) adlı məhsul reproduktiv funksiyaları yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə qədarına görə dərman vasitəsi deyil.
Zeaks Kids	Şərbət	150 ml	Fish oil omega 3 (EPA 54 mg, DHA 234 mg) - 600 mg, Biotin - 12 mcg, Vitamin A (as Retinol acetate) - 400 IU, Zinc (as Zinc sulphate) - 4 mg, Folic acid - 50 mcg, Vitamin D3 - 5 mcg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	Aspar İlaç, Kozmetik Gıda Sənayi A.Ş.	Türkiyə	22.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Zeaks Kids (şərbət, 150 ml) adlı məhsul omega 3 yağ turşularının, vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Zerax Forte	Tablet	3 x 10	Calcium carbonate - 300 mg, Zinc oxide - 25 mg, Sodium selenite - 0.15 mg, Copper gluconate - 3 mg, Manganese (as Manganase sulphate) - 3 mg	Maltodextrin, Tricalcium phosphate, Magnesium salts	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	17.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Zerax Forte (tablet №30) adlı məhsul mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.